

Musiqi

DƏRSLİK



5



Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

OQTAY RƏCƏBOV
NAZİM KAZIMOV
YEGANƏ AXUNDOVA
OFELİYA İMANOVA

Ümumi təhsil
müəssisələrinin 5 -ci sinifləri üçün



MUSIQI fənni üzrə DƏRSLİK

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında yerləşdirilmişdir. Bu nəşrdən istifadə edərkən
lisenziyanın şərtləri qəbul edilmiş sayılır:

İstinqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir. 

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır. 

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır. 

Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!

MÜNDƏRİCAT

POEZİYA VƏ MUSIQİ

| | |
|---|----|
| 1. Mahnının yaranmasında poeziyanın rolü..... | 6 |
| 2. Vokaliz..... | 8 |
| 3. Sözsüz mahni | 10 |
| 4. Poeziya və kantata | 12 |
| 5. Libretto və opera | 14 |
| 6. Libretto və balet | 16 |
| 7. Libretto və operetta | 18 |
| 8. Özünüzü yoxlayın | 20 |

MUSIQİDƏ ŞEİRİN ROLU

| | |
|------------------------------------|----|
| 9. Mahnı və poeziya | 22 |
| 10. Aşıq musiqisi və poeziya | 24 |
| 11. Muğamların növləri | 26 |
| 12. Zərbi-muğam və poeziya | 28 |
| 13. Romans və qəzəl..... | 30 |
| 14. Özünüzü yoxlayın..... | 32 |

MUSIQİ VƏ TƏSVİRİ İNCƏSƏNƏT

| | |
|--|----|
| 15. Musiqidə dəniz mövzusu..... | 34 |
| 16. Musiqili lövhələr və təsviri sənət | 36 |
| 17. Muğam dəstgahları..... | 38 |
| 18. Musiqidə sülh mövzusu | 40 |
| 19. Musiqidə Nizami Gəncəvi obrazı | 42 |
| 20. Musiqidə Məhəmməd Füzuli obrazı | 44 |
| 21. Musiqidə ana obrazı..... | 46 |
| 22. Musiqidə Novruz bayramı..... | 48 |
| 23. Özünüzü yoxlayın..... | 50 |

MUSIQİDƏ OBRAZ


| | |
|--|----|
| 24. Musiqidə karvan obrazı | 52 |
| 25. Musiqidə qəhrəmanlıq obrazı..... | 54 |
| 26. Musiqidə Don Kixot obrazı | 56 |
| 27. Musiqidə təbiət mənzərəsi..... | 58 |
| 28. Musiqidə neftçi obrazı..... | 60 |
| 29. Musiqidə Ulu öndər Heydər Əliyevin obrazı..... | 62 |
| 30. Musiqidə Hindistan mövzusu | 64 |
| 31–32. Özünüzü yoxlayın | 66 |
| Musiqi lüğəti | 67 |
| Dərsliyə daxil olan mahniların notları..... | 68 |

POEZİYA VƏ MUSİQİ





MAHNININ YARANMASINDA POEZİYANIN ROLU



Xan Şuşinski

Mahnı — musiqi və şeirdən ibarət kiçikhəcmi- li incəsənət əsəridir. Musiqi ilə poeziyanın vəhdəti bu janrın bütün növlərini qəlbə yaxın və dinlənilən edir.

Xalq mahnıları el musiqiçiləri tərəfindən yaradılır. Bu mahnıların mətni, əsasən, bayatılardır. Musiqisi və sözləri məşhur xanəndəmiz Xan Şuşinskiyə məxsus olduğuna baxmayaraq, “Qəmərim”, “Ay qara qız”, “Şuşanın dağları”, “Ay qəşəng ceyran” və s. mahnılar çox sevildiyi üçün xalq mahnısı kimi məşhurlaşıb.

Mahnı dinləyək

ŞUŞANIN DAĞLARI

(Azərbaycan xalq mahnısı)

I

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.


II

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldir gəlinlər, qızlar,
Oturub yol üstü yarını gözlər.

Nəqərat:

Nəqərat:
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.

III
Şuşanın hər yandan gelir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.



Mahnını yada salaq və notla oxuyaq
VƏTƏN OĞLU
(Aşıq mahnısı)

Allegretto *s. mf*

Mahnının mətni və melodiyası arasında uyğunluq olmalıdır. Əgər şeirin xarakteri şəndirsə, ona bəstələnmiş musiqi də sən xarakterli olur. Dinlədiyimiz “Şuşanın dağları” və “Vətən oğlu” mahnıları sən xarakterlidir və 6/8 xanə ölçüsündə səslənir.

Mahnı öyrənək

QALİBLƏR MAHNISI

*Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Ələkbər Ziyatayındır.*

I

Bizi dağlar qartalıtək böyüdən,
Bir anasan, ey doğma yurd, ey Vətən!
Öz mahnını öyrədirsen bizə sən,
Qaliblərin mahnısıdır bu mahni!

II

Bu mahniyla ötür aylar, fəsillər,
Ağgünlü bir dünya qurur nəsillər.
Qulaq verin, ellər, ellər, ay ellər,
Qaliblərin mahnısıdır bu mahni!



Sual və tapşırıqlar

1. Şeirin mahnında rolü nədən ibarətdir?
2. Xalq mahnıları necə yaranır?
3. Bəstəkar mahnılarının xalq və aşiq mahnılarından fərqi nədədir?
4. Nə vaxtsa sizin də öz mahnınız olubmu?
5. Xan Şuşinski haqqında araştırma aparın. Xanəndənin əsl ad və soyadını müəyyənləşdirin.





VOKALİZ


Yalnız səslə ifa olunan sözsüz melodiya “vokaliz” adlanır.

Mahnını vokaliz şəklində və notla oxuyaq

ARZULAR

Musiqisi Tofiq Quliyevindir.

Bəstəkar Tofiq Quliyevin “Görüş” filminə yazdığı “Arzular” mahnısından bir parçanı vokaliz şəklində oxuyaq və $\frac{3}{4}$ xanə ölçüsü ilə dirijorluq edək.



Moderato



Musiqi dinləyək

“Şahzadə Qara qızıl” cizgi filmindən “Vokaliz”


Musiqisi Oqtay Rəcəbovundur.

BUNU DA BİLİN

“Şahzadə Qara qızıl” cizgi filmində neft şahzadəsi zil qadın səsi – “soprano” ilə vokaliz oxuyur.

Mahnı oxuyaq

“Araz” mahnısını əvvəlcə vokaliz şəklində oxuyun, sonra $\frac{2}{4}$ xanə ölçüsünə uyğun dirijorluq edin.



ARAZ

Musiqisi Asəf Zeynallının, sözləri Rəsul Rzanındır.

I

Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.
Könlüm kimi coşqun Araz,
Nə gözəldir gözün sənin!
Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.

II

Axıb getmə əbəs yerə,
Süd ver körpə əkinlərə.
Çiçəklənsin düzən-dərə,
Dilə düşsün sözün sənin.
Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.



Asəf Zeynallı

Rəsul Rza

Notla oxuyaq

Moderato

“Araz” mahnısı Azərbaycanı ikiyə bölən və hər iki tərəfin mahnı və şeirlərində tez-tez yad edilən Araz çayına həsr edilib. “Araz” mahnısı xaraktercə qəmlidir. Mahnı 2/4 xanə ölçüsündə, aramlı tempdədir.

BUNU DA BİLİN

İstedadlı bəstəkar Asəf Zeynallı bəstələdiyi “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisi repertuarının əsasını qoyub.

Sual və tapşırıqlar

1. Vokalizlə mahnının oxşar və fərqli cəhətləri hansılardır?
 2. “Araz” mahnısının xarakteri ilə Araz çayının taleyi arasındakı əlaqəni tapın.
 3. “Şahzadə Qara qızıl” cizgi filminə baxın. Filmdə xeyirlə şərin mübarizəsini təsvir edin. Gənc neftçi ilə Qara qızılın qovuşmasına mane olan mənfi obrazlar haqqında danışın.
- YouTube üzərində axtarış üçün açar sözlər: Azərbaycan cizgi filmi, neftçi, Qara qızıl, div, cin.





SÖZSÜZ MAHNI



*Feliks
Mendelson*

Musiqidə sözsüz mahnilar da mövcuddur. Sözsüz mahni — sözdən istifadə edilmədən bir musiqi aləti, yaxud orkestr üçün yaradılmış əsərdir. Şən, qəmli və təntənəli xarakterlərə malik sözsüz mahnilar da var.

Dünya musiqi tarixində sözsüz mahni janrını ilk dəfə alman bəstəkarı Feliks Mendelson yaratmış, Azərbaycanda isə bu janra ilk müraciət edən bəstəkar Süleyman Ələsgərov olmuşdur.



*Süleyman
Ələsgərov*

Musiqi dinləyək: Süleyman Ələsgərovun “1 №-li sözsüz mahni”-sindən bir parça


Bəstəkar Süleyman Ələsgərov “1 №-li sözsüz mahni”ni və bu janrda digər mahniları Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazmışdır.

Musiqi dinləyək: Feliks Mendelsonun “1 №-li sözsüz mahni”-sindən bir parça

Mendelsonun fortepiano üçün “1 №-li sözsüz mahni”sını dinləyək və Süleyman Ələsgərovun eyniadlı əsəri ilə müqayisə edək.



Azərbaycan Xalq Çalğı Alətləri Orkestri



Mahnını əvvəlcə notla, sonra isə sözləri ilə oxuyaq

AY XƏZƏR

*Musiqisi Nazim Əliverdibəyovun,
sözləri Nəbi Xəzrinindir.*

Allegretto

*A-çıb sə-nə ü-rə-yi-mi da-nı-şı- ram mən,
Eş-qim ki-mi co-şub-da-şan Xə-zər-sən, Xə-zər.
Nəqərat: f
Sən meh-ri- bən Xə-zərim sən, Qa-na- dim-dır ağ lə-pə-lər,
Ma-vi göz -lü gö -zə -lim - sən, ay Xə -zər, Xə -zər!*

I

Açıb sənə ürəyimi danışıram mən,
Eşqim kimi coşub-daşan Xəzərsən, Xəzər.

Nəqərat:

Sən mehriban Xəzərimsən,
Qanadındır ağ ləpələr,
Mavigözlü gözəlimsən, ay Xəzər, Xəzər!


II

Gördüm səni həyatımın ilk səhərində,
Ürəyimdə qanad açan sözlərsən, Xəzər.

Nəqərat:

III

Məhəbbətim gəzər qumlu sahillərdə,
İzlərini mirvaritək düzərsən, Xəzər.



Sual və tapşırıqlar

1. Sözsüz mahnında əsas rolü nə oynayır?
2. Dünya musiqi tarixində sözsüz mahni janrına ilk dəfə hansı bəstəkar müraciət edib?
3. Süleyman Ələsgərovun sözsüz mahniları hansı musiqi kollektivi üçün nəzərdə tutulub?
4. Sözsüz mahnilarla sözlü mahnilar arasında oxşar və fərqli cəhətləri müəyyən edin.





POEZİYA VƏ KANTATA



*Johann
Sebastyan Bax*



Qara Qarayev




Simfonik orkestr və xor kollektivi

Dahi alman bəstəkarı Johann Sebastian Bach gözəl kantatalar müəllifidir. Azərbaycanda kantata janrının yaradıcısı dahi bəstəkarımız Üzeyir Hacıbəyliidir. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Aqşin Əlizadə də kantata janrında gözəl əsərlər yaratmışlar. Belə əsərlərdən biri Qara Qarayevin Səməd Vurğunun eyniadlı əsəri əsasında yazdığı “Zamanın bayraqdarı” kantatasıdır.

Musiqi dinləyək və notla oxuyaq

Qara Qarayevin “Zamanın bayraqdarı” kantatasının orta (B) hissəsi not ilə ifa olunur.



ZAMANIN BAYRAQDARI

*Musiqisi Qara Qarayevin,
sözləri Səməd Vurğunundur.*

Moderato

Mahnı öyrənək

GÖNC İDMANÇILAR MARŞI

I

Polad kimi bədənimiz,
“Gənc idmançı” adımız var.
Qüvvətliyik, sağlamışq biz,
Sıramıza gəlin, dostlar.

Nəqərat:

Bizə yarış meydanıdır,
Düzlər, çaylar, gen üfüqlər.
Hər oyunda, hər yürüşdə,
Üzümüzə gülür zəfər.

II

Məşq edirik yorulmadan,
Bərkileyirik gündən-günə.
Yeni-yeni zəfərlərə,
Çatmaq üçün sabah yenə.

Nəqərat:



Sual və tapşırıqlar

1. Kantata nədir və harada yaranıb?
2. Kantatanı hansı musiqi kollektivləri ifa edir?
3. “Gənc idmançılardan” mahnısına ritmik müşayiət yaradın.
4. Oqtay Zülfüqarovun “Kim sevirsə idmanı” mahnısını dinləyin və “Gənc idmançılardan marş” ilə müqayisə edin. İki mahnının oxşar və fərqli cəhətlərini tapın.

You Tube üzərindən axtarış üçün açar sözlər: Oqtay Zülfüqarov, idman, bir, iki, üç, dörd.





LİBRETTO VƏ OPERA



Klaudio Monteverdi



Mixail Qlinka

Opera — vokal-instrumental musiqili dram əsəridir. Opera italyan dilindən tərcümədə “əsər” deməkdir. Operada əsərin mətni musiqinin müşayiəti ilə ifa edilir. Müasir operada solo, xor, vokal ifaçılığı və rəqs vəhdət təşkil edir. Opera bəstəkarla libretto müəllifinin birgə əməyinin məhsuludur.

Libretto — iri həcmli musiqi əsərlərinin yazılı mətni.

İlk operalar İtaliyada XVI—XVII əsrlərdə Klaudio Monteverdi, Rusiyada XIX əsrдə Mixail Qlinka, Azərbaycanda isə XX əsrin əvvəllərində Üzeyir Hacıbəyli tərəfindən yazılıb.


Musiqi dinləyək və notla oxuyaq

ÜZEYİR HACIBƏYLİNİN “KOROĞLU” OPERASINDAN “QIZLAR XORU”



*Üzeyir
Hacıbəyli*

Moderato



Üzeyir Hacıbəylinin "Koroğlu" operası opera janrının parlaq nümunəsidir. Operanın libretto müəllifi Məmməd Səid Ordubadidir. Libretto "Koroğlu" dastanı əsasında yazılb. "Koroğlu" qəhrəmanlıq dastanıdır. Koroğlu obrazı xalq üşyanına başçılıq edən cəngavərdir.

"Koroğlu" operası 1937-ci ildə Bakı şəhərində, 1938-ci ildə isə Moskvadakı Böyük Teatrda nümayiş etdirilib.



*Məmməd Səid
Ordubadi*

BUNU DA BİLİN

Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 25-də Bakıda "Leyli və Məcnun" operasının tamaşası ilə Azərbaycanda milli operanın bünövrəsini qoymuşdur.

Mahnı öyrənək

BAYRAM GÜNÜ


*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadənindir.*

I

Azad ellərinin gənc nəsliyik biz,
Sevinclə doludur körpə qəlbimiz.
Biz azad bülbü'lük, ölkəmiz gülşən,
Bu bayram günündə gəzirik şən-şən.

II

Sevirik anamız Azərbaycanı,
Odur qəlbimizin hiss-həyəcanı.
Gündə çiçəklənir Vətən torpağı,
Səadət Günəşi olub bayraqı.




*Mirmehdi
Seyidzadə*

Sual və tapşırıqlar

1. Hansı operanı səhnədə seyr etmisiniz? Necə düşü-nürsünüz, operada baş verənlərlə həyat hadisələrini hansı fərq ayırır? Fikrinizi izah edin.

2. İlk opera janrının yaradıcıları kimlər olmuşdur?
3. Azərbaycanda milli operanın bünövrəsi hansı əsərlə qoyulub?





LIBRETTO VƏ BALET

Balet — musiqili-xoreoqrafik tamaşadır.

Balet — fransız dilindən tərcümədə “rəqs edirəm” deməkdir. İlk balet əsəri də elə Fransada 15 oktyabr 1581-ci ildə tamaşaşa qoyulub. Bu, italyan Baltazarini tərəfindən quruluş verilmiş “Kraliçanın gülməli baleti” tamaşası idi.




“Kraliçanın gülməli baleti”

Rusiyada XIX—XX əsrlərdə Pyotr Çaykovski, İqor Stravinski, Sergey Prokofyev və başqaları bu janrda əsərlər yazmışlar. Azərbaycanda isə bu janr XX əsrin əvvəllərində Əfrasiyab Bədəlbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Aqşin Əlizadənin və başqalarının yaradıcılığında öz əksini tapmışdır.


Operadan fərqli olaraq, baletin librettosu şeirlə deyil, nəsrlə yazılır.

Baleti xoreoqraf səhnələşdirir. Libretto rəqsərəf vasitəsilə həyata keçirilir.

Azərbaycanda və müsəlman Şərqində ilk balet Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletidir. Libretto müəllifi bəstəkar özüdür. “Qız qalası” üçpərdəli baletdir.



“Qız qalası” baletindən



Musiqi dinləyək

Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən “Adajio” və “Vals”

BUNU DA BİLİN

Adajio ağır tempdə, vals isə şən-oynaq tempdə səslənir.

Mahnı öyrənək

ŞƏN AZƏRBAYCAN

*Musiqisi Polad Bülbüloğlunun,
sözləri Məstan Günərindir.*

I

Qoy mən yenə söhbət açım ilk baharımıdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan.


Nəqərat:

Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir, şən Azərbaycan!
Tər gulleri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan.

II

El qızları düzüm-düzüm Kür qırığında,
Min gül açır Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarıdır,
Gen çölləri bu torpağın xoş baharıdır.

Nəqərat:



*Polad
Bülbüloğlu*

“Rast” muğamı əsasında, 6/8 xanə ölçülü “Şən Azərbaycan” mahnısı şən rəqs xarakterlidir. Mahnında Vətənimizin əsrarəngiz təbiəti şeir və musiqi dili ilə tərənnüm edilir.

Sual və tapşırıqlar

1. Balet bir musiqi janrı kimi ilk dəfə harada yaranmışdır?
 2. Opera və balet librettolarının oxşar və fərqli cəhətləri nədir?
 3. “Qız qalası əfsanəsi” adlı cizgi filmini seyr edin. “Qız qalası” baletindəki əfsanə ilə cizgi filmindəki əfsanəni müqayisə edin.
- YouTube üzərindən axtarış üçün açar sözlər: Azərbaycan cizgi filmi, Qız qalası, əfsanə.






LIBRETTO VƏ OPERETTA



Jak Offenbach



Johann Strauss (oğul)

Operetta — vokal-rəqs səhnələrindən və danışlıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəridir. Operetta, eyni zamanda musiqili komediya da adlanır. İlk operetta Fransada XIX əsrin ortalarında Jak Offenbach tərəfindən yazılib.

Operetta bir musiqi janrı kimi Vyanada xüsusilə sevilib. Operetta janrında oğul Strauss və İmre Kalman kimi bəstəkarlar gözəl nümunələr yaradıblar. Azərbaycanda isə operetta janrının yaradıcısı Üzeyir Hacıbəyliidir.

Operetta libretto əsasında yazılr. Bəstəkar librettodakı ariya, vokal, duet, trio, kvartet və xor ifaları üçün yazılmış poeziya nümunələrinə müxtəlif quruluşlu musiqi bəstələyir. Operetta üçün yazılmış libretto poeziya nümunələri və danışlıq mətnlərindən ibarət olur. Operettada rəqslərdən geniş istifadə edilir.

BUNU DA BİLİN


Bir neçə musiqiçinin birgə ifasına ansambl deyilir. Ansamblda ifaçıların sayı iki nəfərdən ibarət olarsa — duet, üç nəfərdən ibarət olarsa — trio, dörd nəfərdən ibarət olarsa — kvartet, beş nəfərdən ibarət olarsa — kvintet adlanır.



“Arşın mal alan” filmindən

Musiqi dinləyək:

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından
“Əsgərin ariyası”



“Arşın mal alan” operettası 1913-cü ildə Bakıda Tağıyev Teatrında tamaşaşa qoyulub. Əsərdə hadisələr Azərbaycanın musiqi beşiyi olan qədim Şuşa şəhərində cərəyan edir. Operettanın libretto müəllifi və bəstəkarı Üzeyir Hacıbəylidir. Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından götürülmüş qəzəldən başqa, operettanın mətni bütünlük-lə bəstəkar tərəfindən işlənib. Bu qəzəl “Əsgərin ariyası”nda səslənir:

*Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd.*

Notla oxuyaq: Üzeyir Hacıbəylinin “Arşın mal alan” operetasından “Cahan xalanın kupletləri”

Tələsmədən

Mahnı öyrənək

QARABAĞ

*Musiqisi Cahangir Cahangirovun,
sözləri Rəfiq Zəkanındır.*

I

Sən ellərin, könüllərin,
Ülvi diyarısan.
Şirin canın, Azərbaycanın,
Bir əbədi baharısan...

II

Quşlar uçar, güllər açar,
Mavi qucağında.
Hara baxsan, zövq alacaqsan,
Sənin İsa bulağında.

Nəqərat:

*Nəqərat:
Cənnətim Qarabağ,
Zinətim Qarabağı!
Nəgmələr gülüstanısan,
Sevgi dastanısan!*

Şən xarakterli “Qarabağ” mahnisı 6/8 xanə ölçüsündədir. “Şüstər” muğamına əsaslanır.

Sual və tapşırıqlar

1. “Arşın mal alan” operettasında hadisələr hansı şəhərdə cərəyan edir?

2. Operettada əsas tənqid hədəfi nədir?

3. “Qarabağ” mahni hansı muğama əsaslanır? Bəs bu gün Qarabağ haqqında mahni bəstələnsəydi, hansı muğam üstündə olardı?


4. Bəstəkar Cahangir Cahangirovun şair Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qarabağ” mahnisini Şövkət Ələkbərovanın ifasında dinləyin. Mahnında şair, bəstəkar və müğənni Qarabağ sevgisini necə tərənnüm edib?

You Tube üzərindən axtarış üçün açar sözlər: Cənnətim Qarabağ, Şövkət Ələkbərova.





ÖZÜNÜZÜ YOXLAYIN



Xanəndələrimiz



Xan
Şuşinski Məmmədov

Aşiq sənəti
ustadları



Aşiq
Şəmşir Aşiq
Ədalət

Bəstəkarlarımız



Qəmbər
Hüseynli Ağabacı
Rzayeva

“Koroğlu”
operasının
müəllifləri



Üzeyir
Hacıbəyli Məmməd Səid
Ordubadi

Azərbaycanda
ilk baletin müəllifi



Əfrasiyab
Bədəlbəyli

Azərbaycanda
ilk operettanın
müəllifi



Üzeyir
Hacıbəyli

MUSİQİDƏ ŞEİRİN ROLU





MAHNI VƏ POEZİYA



Ramiz Mirışlı



Ramiz Quliyev

Mahnı iki üsulla yaranır — əsasən, şeirə musiqi bəstələnir, bəzi hallarda isə musiqiyə seir yazıılır.

Vokaliz və sözsüz mahni istisna olmaqla, mahni — şeirlə musiqinin vəhdətindən yaranır. Mahni insanın mənəvi ruhuna qida verir, onu qələbəyə, sevgiyə, səmimiyyətə səsləyir. Bəzən mahnının melodiyası müəyyən musiqi alətində ifa olunur. Bu, mahnının instrumental ifası adlanır. Habil Əliyev — kamançada, Vaqif Mustafazadə — piano-da, Rafiq Hüseynov (Rəmiş) — gitarada, Kamil Cəlilov və İlham Nəcəfov — nəfəslər də mahnımızın gözəl instrumental ifaçıları sayılırlar. Ramiz Mirışlinin “Dalğalar” mahnısını məşhur tarzən Ramiz Quliyevin tərdə səsləndirməsi bu mahnının instrumental ifasıdır.

“Segah” müğəmi intonasiyaları üstündə səslənən “Dalğalar” mahnısı həzin və sakit xarakterə, $\frac{3}{4}$ xanə ölçüsünə malikdir.

Musiqi dinləyək və notla oxuyaq **DALĞALAR**

*Musiqisi Ramiz Mirışlinindir.
Tarda ifa edir Ramiz Quliyev.*

Orta sürətlə



Mahnı öyrənək

NƏĞMƏLƏR

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Bəxtiyar Vahabzadənindir.*

I

Nə qədər gözəldir bizi bir anda,
Dalğadan-dalğaya atan nəğmələr.
Çarpışıb, döyüşür bəzən şir kimi,
Bəzən quzu kimi yatan nəğmələr.

Nəqərat:

Gəzir yer üzünü, gəzir büsbütün,
Elimin şöhrəti, şanıdır bu gün.
Yurdumu dünyaya tanıdır bu gün,
Ərzin o başına çatan nəğmələr.

II

Ümiddir, dayaqdır ürəyimizə,
Gəlir hər məqamda köməyimizə.
Çətinə düşəndə aparır bizi,
Bizim əlimizdən tutan nəğmələr.

Nəqərat:

III

Gah sevinc, gah da ki, qəm sarır bizi,
Torpaqdan ayırib qoparır bizi.
Sırlı bir aləmə aparır bizi,
Kədəri sevincə qatan nəğmələr.




Nəqərat:

6/8 xanə ölçüsündə olan oynaq və şən xarakterli “Nəğmələr” mah-nısı “Bayati-Şiraz” muğamı üzərində bəstələnib.

Sual və tapşırıqlar

1. Mətni olmayan mahni necə adlanır?
2. Ramiz Mirişlinin “Dalğalar” mahnisinin melodiyasının xarakteri necədir?
3. “Dalğalar” mahnisı hansı muğam üzərində bəstələnib?
4. Melodiya notlarının vəznlərinə uyğun əl calmaqla “Nəğmələr” mahnisindəki xanədaxili ritmləri tutun.






AŞIQ MUSIQİSİ VƏ POEZİYA

Aşiq sənəti bayatılardan, xalq məsəllərindən, xalq musiqisindən qaynaqlanır.

Dastan — aşiq poeziyasının ən mürəkkəb janrıdır. Azərbaycan dastanının ilk böyük abidəsi “Dədə Qorqud”dur. Dastanın bütün boyalarında Dədə Qorqud qopuz (saz) çalıb, aşiq mahniları ifa edir. “Koroğlu” dastanı (XVII əsr) da aşıqlar tərəfindən söylenilib. Qəhrəmanlıq səhnələri ilə ya-naşı, dastanboyu Koroğlu saz çalıb, aşiq nəğmələri oxuyur. Dastanlarda aşıqlar insanlara sevinc bəxş edir, yol göstərir, məsləhət və təsəlli verir. Aşığın gəlişi ilə el-obaya sülh və firavanlıq gəlir.

Aşiq sənətinin ən mahir ifaçıları ustad aşıqlardır. Onlar həm şeir — gəraylı, qoşma, təcnis, müxəmməs yazar, həm də musiqi bəstələyir və oxuyurlar. Ustad aşıqlar xalq dastanlarını yaratır. Yalnız yaxşı saz calmaq və oxumaq qabiliyyəti olan aşıqlar ifaçı aşıqlardır. Aşiq yaradıcılığının poetik nümunələrini yaradanlar isə el şairləri, daha doğrusu, **aşiq-şairlərdir**.



Azərbaycanda Aşiq Ələsgər, Aşiq Abbas Tufarqanlı, Aşiq Valeh, Aşiq Hüseyn Bozalqanlı, Aşiq Pənah, Aşiq Ali kimi ustad aşıqlar yaşayıb-yaradıb.

Mahni oxuyaq

Aşiq Pənahın “Unutma” şeirini saz musiqisinin müşayiəti ilə ifadəli oxuyaq.



Aşiq Pənah

UNUTMA

Qürbət elə səfər etsən, a dostum,
Bu yerlərdə güllü yazı unutma!
Xəzər sözü heç düşməsin dilindən,
Dəli Kürü, xan Arazı unutma!

Unutma Muğanı, qədim Gəncəni,
Bakının şöhrəti ucaltsın səni!
Görüb xoşlasan da bağı, gülşəni,
İlk ayaq açdığını düzü unutma!

Götür yol yoldası el nəğməsini,
Gözel Qarabağın şikəstəsini!
Bülbülün, Şövkətin, Xanın səsini
Bir də mən Pənahın sazin unutma!

Musiqi dinleyək: Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Koroğlunun aşiq mahnısı”



BUNU DA BİLİN

2009-cu ildə Azərbaycan aşiq sənəti UNESCO-nun bəşəriyyətin toxunulmaz qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Mahnını yada salaq və oxuyaq

AZƏRBAYCAN

*Not yazısı Səid Rüstəmovun,
sözləri Səməd Vurğunundur.*

I

Cox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan.
Ayrılarımı könül candan,
Azərbaycan, Azərbaycan!

Nəqərat:

Yaşa, yaşa, Azərbaycan,
Ay anam, Azərbaycan.

II

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Azərbaycan, Azərbaycan!

Nəqərat:

III

Dağlarının başı qardır,
Ağ örpeyin buludlardır.
Oğlun, qızın bəxtiyardır,
Azərbaycan, Azərbaycan!

Nəqərat:



Sual və tapşırıqlar

1. Aşıq sənəti haqqında nə bilirsiniz?
2. "Kitabi-Dədə Qorqud. Basat və Təpəgöz" cizgi filmini izləyin. Filmdə Dədə Qorqud obrazına diqqət yetirin. O hansı hallarda görünür və hər dəfə gələndə xalqa necə kömək edir?
3. Daha hansı dastanları tanıyırsınız?
4. "Koroğlu" dastanını aşiq sənəti nümunəsi adlandırmaq olarmı?




You Tube üzərindən axtarış üçün açar sözlər: Azərbaycan cizgi filmi, ozan, Dədə Qorqud, Təpəgöz, Basat.



MUĞAMLARIN NÖVLƏRİ

Yeddi əsas Azərbaycan klassik muğamı bunlardır: "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüstər", "Hümayun". Üzeyir Hacıbəyli muğamların aşılılığı əhvali-ruhiyyəni belə səciyyələndirir:



Azərbaycan klassik muğamları ifa xüsusiyyətlərinə görə: instrumental və vokal-instrumental muğamlara bölünür. Bu muğamların oxşar və fərqli cəhətləri vardır.

İnstrumental muğamlar



Vokal-instrumental muğamlar



OXŞAR CƏHƏTLƏRİ

1. Şöbələrin adı eynidir.
2. Şöbələr eyni musiqi intonasiyalarından ibarətdir.
3. Musiqinin inkişafı eynidir.
4. İfa olunan muğamların adı eynidir.

FƏRQLİ CƏHƏTLƏRİ

1. Muğamı xanəndə oxuyur, onu tar və kamança müşayiət edir.
2. Muğam şöbələri oxunarkən qəzəllərdən istifadə edilir.
3. Böyük şöbələr arasında təsniflər oxunur.
4. Kiçik şöbələr arasında rəqs xarakterli diringələr, rənglər çalınır.

Musiqi dinləyək

"Rast" muğamının "Bərdaşt" şöbəsini əvvəlcə tarın (kamançanın), sonra isə xanəndə və musiqiçilərin ifasında dinləyək.



Notla oxuyaq: “Rast” muğamının “Bərdaş” şöbəsindən bir parça

Musiqi dinləyək: Niyazinin “Rast” simfonik muğamından “Bərdaş” şöbəsi



“Bərdaş” “Rast” muğamının giriş hissəsidir. Bu musiqi parçası təntənəli xarakterlidir. “Rast” simfonik muğamını görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazi 1949-cu ildə yazmışdır.

Mahnı öyrənək

VƏTƏNİMSƏN

*Musiqisi Ramiz Mirışlinin,
sözləri Fikrət Qocanındır.*

I

Dağ gülləri min rəng çalır xalı kimi,
Bənövşələr gözəllərin xalı kimi,
Nəğmələr də dodaqların balı kimi,
Şirinləyir dodaqları səhər-axşam.

Nəqərat:

Ana torpaq, ana diyar, sən mənimsən,
Ömrüm, günüm, ruhum, canım, Vətənimsən.

II

Göllərində öz şəklini ceyran öpər,
Örpək kimi dumanları dağlar örtər,
Dağlarının ağ saçından zaman ötər,
Abşeronun Xəzər üstə yanan bir şam.



Muğamlara əsaslanan bu mahnı 6/8 xanə ölçülü, şən xarakterlidir və cəld tempdə səslənir.

Sual və tapşırıqlar


1. *İnstrumental və vokal-instrumental muğamların oxşar və fərqli cəhətləri hansılardır?*
2. *Hansi klassik Azərbaycan muğamlarını tanıyırsınız?*
3. *Muğamları əhvali-ruhiyyəsinə görə iki qrupa bölmək lazımlı gələrsə, “Şur” muğamı ilə “Bayati-Şiraz” eyni qrupa düşə bilərmi? Fikrinizi şərh edin.*





ZƏRBİ-MUĞAM VƏ POEZİYA

Zərbi-muğamlarda improvisə ritm üstünlük təşkil edir. Ona görə də bu muğamlara “Zərbi-muğam”, yaxud “Ritmik-muğam” deyilir. Zərbi-muğamlar aşağıdakılardır:



Seyid Şuşinski

$\frac{3}{4}$ xanə ölçüsünə malik, şən əhvali-ruhiyyəli “Arazbarı” aramla ifa olunur. Onun mahir ifaçılarından biri xanəndə Seyid Şuşinski olub. “Arazbarı” Füzuli rayonu və ona qonşu olan Cənubi Azərbaycan mahalında yaranmışdır. Adətən, bu zərbi-muğamın ifasında aşiq şeirindən istifadə olunur.

Üzeyir Hacıbəyli “Şur” muğamından qidalanan “Arazbarı” əsəri əsasında simli alətlər orkestri üçün eyniadlı əsər yazılmışdır. “Leyli və Məcnun” operasının beşinci pərdəsində də bəstəkar “Arazbarı”dan istifadə edərək onu simfonik orkestr üçün işləmişdir.

Musiqi dinləyək: Üzeyir Hacıbəylinin “Arazbarı” əsərindən bir parça simli alətlər orkestrinin ifasında



Simli alətlər orkestri



Mahnı öyrənək

QIŞ MAHNISI

*Musiqisi Əfsər Cavanşirovun,
sözləri Tofiq Mütəllibovundur.*

I

Hər tərəfə yağır qar,
Tez gəlin siz, uşaqlar.
Ağ geyinib meşə, dağ,
Qartopası oynayaq.

II

Gizlənibdir turaclar,
Buz bağlayıb yamaclar.
Donub güllər, çiçəklər,
Əsir soyuq küləklər.

Nəqərat:

Qış gəlibdir, qış gəlib,
Bu yerlərə xoş gəlib.
Neyləyəcək qar bizə,
Dost olub bahar bizə.



Firəngiz Əlizadə

BUNU DA BİLİN

Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə “İntizar” operasında məşhur ritmik müğamı “Qarabağ şikəstəsi”ndən istifadə etmişdir. Operanın libretto müəllifi Nərgiz Paşayevadır.



Nərgiz Paşayeva

Sual və tapşırıqlar

- “Arazbarı” instrumental əsərini hansı bəstəkar işləmişdir?
 - “Qış mahnısı”nı zümrümə edə-edə qış haqqında rəsm çəksəydiiniz, bu mahnının hansı sətirlərini rəsmə köçürərdiniz?
 - Seyid Şuşinski haqqında araştırma aparın. Xanəndənin əsl ad və soyadını müəyyənləşdirin.
 - Arif Babayevin ifasında “Qarabağ şikəstəsi” zərb-i-muğamını dinləyin. Bu muğamın niyə zərb-i-muğam adlandırılmasını aydınlaşdırmağa çalışın.
- YouTube üzərindən axtarış üçün açar sözlər: “Qarabağ şikəstəsi”, zərb-i-muğam, Arif Babayev.





Nizami Gəncəvi



Asəf Zeynallı



Bülbül

ROMANS VƏ QƏZƏL

Romans — səs və instrumental (çox zaman forte-pianoda) müşayiətlə oxunan musiqi əsəridir. Azərbaycanda romans janrının yaradıcısı, məşhur “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Seyran” romanslarının müəllifi bəstəkar Asəf Zeynallı olub.

Azərbaycan musiqisində romans-qəzəl deyilən bir janr da var. Romans-qəzəl janrı 1940-ci illərdə Üzeyir Hacıbəylinin yaradıcılığında meydana gəlib. Dahi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli şairin iki qəzəli əsasında “Sənsiz” (1941) və “Sevgili canan” (1943) romanslarını yazdı. Bununla da romans-qəzəl janrının təməlini qoymuşdu.

“Sənsiz” və “Sevgili canan” romans-qəzəlləri musiqi üslubu baxımından özünəməxsus orijinallığı, ahəngdar milli koloriti ilə fərqlənir. Üzeyir Hacıbəylinin hər iki romansi qəlblərə sirayət edən ifadəli melodiyaya malikdir.


Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” və Asəf Zeynallının “Ölkəm” romanslarının ilk ifaçısı dünya şöhrətli müğənni Bülbül olub.

Mahnı öyrənək

ÖLKƏM

*Musiqisi Asəf Zeynallının,
sözləri Cəfər Cabbarlındır.*

Şış ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, ığid elləri,
Böyük dənizlər, dəmiryolları,
Keçidləri, rızləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Coşqun Xəzər oynar ayaqlarında,
İşiq saçan nefti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.



Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ramiz Mustafayev, Vasif Adıgözəlov və digərləri romans janının gözəl nümunələrini yaratmışlar. Belə romans-qəzəllərdən biri də Süleyman Ələsgərovun Məhəmməd Füzulinin qəzəlinə yazdığı “Vətənimdir” romansıdır.

Musiqi dinləyək

VƏTƏNİMDİR


*Musiqisi Süleyman Ələsgərovun,
sözləri Məhəmməd Füzulinindir.*

Moderato

Pənbeyi-dağı-cünun içrə nihadır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.




*Məhəmməd
Füzuli*


Sual və tapşırıqlar

1. *Romans nədir?*
2. *Romans-qəzəl nədir?*
3. *Üzeyir Hacıbəylinin yaratdığı hansı romans-qəzəlləri tanıyırsınız?*
4. *“Romans” və “romans-qəzəl” janrlarının oxşar və fərq-li cəhətlərini araşdırın. Hansı əlamətləri ilə onlar bir-birinə bənzəyir?*
5. *Məşhur müğənni Bülbül haqqında araşdırma aparın. Müğənninin əsl ad və soyadını dəqiqləşdirin.*






ÖZÜNÜZÜ YOXLAYIN



Ösrlər boyu poeziya insanların mənəvi dünyasını zənginləşdirib, ona yaşamaq, yaratmaq və gözəlliklərdən zövq almaq imkanı verib. Qoşmlar, bayatılar, nazlamalar, oxşamalar, qəzəllər və gəraylılarla yanaşı, insanların ruhunu oxşayan, qanını coşdurən, onu qəhrəmanlıqlara səsləyən, Vətəni, ananı, bəşəriyyəti sevməyə çağırən nəğmələr də mövcudur. Hər birimizin sevə-sevə zülmə etdiyimiz nəğmələr elə yuxarıda sadaladığımız poeziya nümunələrinin əsasında yaranıb. Şeir — sözün yaratdığı möcüzədir, musiqi isə səsin. Sözlə musiqi birləşəndə dünyaya gözəllik gəlir.

MUSIQI VƏ TƏSVİRİ İNCƏSƏNƏT





MUSİQİDƏ DƏNİZ MÖVZUSU

Musiqidə zəngin təbiət çalarları var. Diqqətlə dinləsək, biz müxtəlif melodiyalarda göy gurultusunun, dəniz uğultusunun, su şırıltısının, xəzəl xışlıtısının və s. səsini duya bilərik. Bəzən rəssam musiqidən aldığı təəssüratlarla gözəl təsviri incəsənət əsəri yaradır. Ya da əksinə, bəstəkar gözəl incəsənət əsərlərindən vəcdə gəlib musiqi yaradır.


Rus bəstəkarı Nikolay Rimski-Korsakovun “Sadko” operasından “Okean-göy dəniz” giriş nömrəsini dinlədikdə, rəssam Nikas Safronovun “Açıq-mavi rəngli dəniz dalğaları” əsəri göz öünüə gəlir.

Musiqini yada salaq və dinləyək

**N.RİMSKİ-KORSAKOVUN “SADKO” OPERASINDAN
“OKEAN-GÖY DƏNİZ”**



*Nikas Safronov.
“Açıq-mavi rəngli dəniz dalğaları”*



“Sadko” operasından

Deməli, musiqinin demək istədiyini təsviri incəsənət əsərləri də deyə bilir. Hətta musiqidə və rəssamlıqda işlədilən tonallıq, kolorit, rəngarənglik kimi ortaqlıq terminlər də var.

Musiqi dinləyək

“Dənizi fəth edənlər” filmindən bir parça
Musiqisi Qara Qarayevindir.

Qara Qarayevin “Dənizi fəth edənlər” adlı sənədli filminə yazdığı musiqidə də gərgin, dalğalı dəniz obrazı var.

Bu musiqi əsərini dinləyəndə ucsuz-bucaqsız Xəzərimizin həm coşqun, həm də sakit anları göz öünüə gəlir.



Tahir Salahov



15



Tahir Salahov. "Təmirçilər"

Xalq rəssamı Tahir Salahovun "Təmirçilər" əsərində rəssamın doğma Xəzərə olan sevgisi aydın sezilir.

Həm Qara Qarayev, həm də Tahir Salahov dəniz obrazı yaradıb. Hər ikisi mavi Xəzəri əbədiləşdirib — Qara Qarayev musiqidə, Tahir Salahov isə təsviri incəsənətdə.

Mahnı dinləyək

SƏNSƏN ÜRƏYİM

*Musiqisi Ramiz Mirişlinin,
sözləri Tofiq Bayramındır.*

I

Gəlirəm Xəzəri yara-yara,
Zəhmətin nur verir bu diyara.
Sənsən ürəyim, arzum, diləyim,
Sənsən ürəyim, eşqim, diləyim,

II

Hər gecə sahili seyr edərkən,
Ulduzlar göz vurur, tez gəlim mən,
Sular "gəl" deyir, yarın gözləyir...
Sular "gəl" deyir, səni gözləyir, yar!

Nəqərat:

Sənsən, sənsən,
Əzəl, mənim ürəyimdə
Sənsən, sənsən Xəzər,
Mənim ürəyimdəsən!

III

Sən mənim solmayan baharımsan,
Dalğa tək əyilməz vüqarımsan,
Sənsən ürəyim, arzum, diləyim,
Sənsən ürəyim, eşqim, diləyim, gəl!

Sual və tapşırıqlar

1. N.Rimski-Korsakovun "Sadko" operası ilə N.Safronovun "Açıq-mavi rəngli dəniz dalğaları" əsərini nə birləşdirir?
2. "Sənsən ürəyim" mahnısı göz öündə hansı mənzərəni canlandırır?
3. Qara Qarayevin Yevgeni Dolmatovskinin sözlərinə (tərcümə edəni Yusif Həsənbəy) bəstələdiyi "Gənclik mahnısı" ni dinləyin. Mahnında Xəzərdə salınmış şəhər obrazı özəksini necə tapıb?

YouTube üzərindən axtarış üçün açar sözlər: Qara Qarayev, "Gənclik mahnısı".



MUSIQİLİ LÖVHƏLƏR VƏ TƏSVİRİ SƏNƏT

Hər hansı musiqi alətini gördükdə və ya musiqi ilə əlaqədar bir təsviri sənət nümunəsinə tamaşa etdikdə mütləq hansısa bizə tanış olan melodiya yadımıza düşür. Musiqi ifaçılarının təsviri hələ qədim Misir və Hindistan abidələrində də öz əksini tapmışdır.



Toğrul Nərimanbəyovun “Bakıda toy” adlandırdığı tabloda Bakı adət-ənəməsinə uyğun keçirilən toy təsvir edilir. Tablodakı təsvir sanki musiqi sədalarını olduğu kimi çatdırır. Nəinki insanlar, hətta səmada quşlar belə musiqinin təsiri altındadır.



*Toğrul
Nərimanbəyov*

“Bakıda toy”

*“Buzovna kəndində
bayram”*

Musiqi dinləyək

TƏRƏKƏMƏ (Azərbaycan xalq rəqsi)

Allegretto





“Tərəkəmə” qədim xalq rəqsidir. “Tərəkəmə”, əsasən, maldarlıqla məşğul olan və Azərbaycanın müxtəlif yerlərində məskunlaşan köçəri tərəkəmə tayfalarının rəqs nümunəsidir. “Tərəkəmə” Azərbaycan xalq rəqsi 6/8 xanə ölçülü, şən xarakterlidir. Cəld tempə malik melodiyası var. “Tərəkəmə” rəqsi ilə Toğrul Nərimanbəyovun “Buzovna kəndində bayram” tablosunun əhvali-ruhiyyəsi uyğun gəlir. Bakının Buzovna kəndindəki adı həyətlərdən biri təsvir olunur. Rəsmin mərkəzində klarinet, zurna, nağara üçlüyü təsvir olunur. Bu üçlüyün ifa etdiyi rəqsin sədaları altında uşaqlar rəqs edirlər. “Buzovna kəndində bayram” tablosundakı təsvir üslubu şən xarakterli Azərbaycan rəqslərinin ritmi ilə səsləşir. Rəssamın “Bakıda toy”, “Mahni”, “Oxuyan aşiq” tablolara baxdıqda da şən, gümrah xarakterli musiqi nümunələrimiz yada düşür.

Mahni öyrənək

MƏNİM BAĞIM

*Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Gəray Fəzlinindir.*

I


Gəlin, ay uşaqlar,
Gəlin bağıma.
Baxın hər gülümə,
Hər yarpağıma.

II

Burda mən neçə növ,
Ağac əkmışəm.
Hər ağacın dibinə,
Arx da çəkmişəm.

III

Mənə qonaq gəlsin,
Hər oğlan, hər qız.
Bağım bar verəcək,
Bu gələn payız.



6/8 xanə ölçülü “Mənim bağım” mahnisininin çok sadə və tez yadda qalan melodiyası var.

Sual və tapşırıqlar

1. *Toğrul Nərimanbəyovun hansı əsərlərində musiqi ansambl öz əksini tapmışdır?*

2. *“Tərəkəmə” rəqsi haqqında nə deyə bilərsiniz?*

3. *Ansamlı nədir?*

4. *“Tərəkəmə” rəqsinin musiqisini dinləyin. Bu rəqs ilə Toğrul Nərimanbəyovun “Buzovna kəndində bayram” tablosunun əhvali-ruhiyyəsini müqayisə edin.*

You Tube üzərindən axtarış üçün açar sözlər: Azərbaycan milli rəqsləri, “Tərəkəmə” rəqsi.






MUĞAM DƏSTGAHLARI

Muğamlar iki cür olur: muğam dəstgahları və zərbi-muğamlar.



Dəstgah – bütün tərkib hissələri ilə birlikdə ifa olunan müğama deyilir. Çox zaman müğam dəstgahları **çoxhissəli vokal-instrumental poema** da adlandırılır. Müğam dəstgahı, adətən, aşağıdakı tərkib hissələrindən ibarət olur:



Vokal-instrumental müğam dəstgahları qəzəllər əsasında oxunur.

Musiqi dinləyək: “Rast” dəstgahından bir parça

Dinlənilən parçadan görünür ki, müğamı xanəndə oxuyur, lakin qavalda ritm tutulmur və ifaçını yalnız tar və kamança müşayiət edir.



“Rast” muğam dəstgahını dinleyərkən göz öünüə Xalq rəssami Toğrul Nərimanbəyovun “Muğam” tablosu gəlir. Əsərdə muğam üçlüyü təsvir olunub. Bu iki əsərin — “Rast” muğam dəstgahının və “Muğam” tablosunun xarakteri bir-birinə uyğundur.

Toğrul Nərimanbəyov. “Muğam”

Notla birsəsli oxuyaq

BİZİM ÖLKƏ

(Azərbaycan xalq mahnısı)

Aramla

Bu xalq mahnısı “Rast” muğamına əsaslanıb.

“Rast” muğamı üstündə mahni oxuyaq

BİP-BİPİN NƏĞMƏSİ

*Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.*

Uçdu göylərə
Bizim peykimiz,
Söylədi yerə:
Yol gedirik biz.

Günəşdən, Aydan
Salam var sizə,
Nəğmə deyirəm,
Uşaqlar, sizə.

Uçuram Marsa
Dalımcə baxın,
Ulduzlar mənə
Yaxındır, yaxın.

Nəqərat:

Bip-bip, bip-bip,
Göylər min rəngdir.
Burda ulduzlar,
Gör nə qəşəngdir!

Nəqərat:

Bip-bip, bip-bip,
Dərindir göylər.
Burda hər ulduz,
Min nağıl söylər.

Nəqərat:

Bip-bip, bip-bip
Gözləyin bir az
Görüşərik biz
Darıxmaq olmaz.

Fikrət Əmirovun 6/8 xanə ölçüsündə, oynaq, şən, rəqs xarakterli “Bip-bipin nəğməsi” “Rast” muğamı üstündə yazılib.

Sual və tapşırıqlar

1. Muğam dəstgahı nədir?
2. Muğam dəstgahının tərkib hissələri necə adlanır?
3. Arif Babayevin ifasında “Rast” muğam dəstgahını dinləyin və Toğrul Nərimanbəyovun “Muğam” tablosu ilə müqayisə edin.

YouTube üzərindən axtarış üçün açar sözlər: Arif Babayev, “Rast” muğam dəstgahı.






MUSIQİDƏ SÜLH MÖVZUSU

1949-cu ildə Parisdə keçiriləcək Sülh Tərəfdarlarının Birinci Ümumdünya Konqresinin reklam plakatını məşhur ispan rəssami Pablo Pikasso işləmişdi. Plakatda dimdiyində zeytun budağı tutmuş ağ göyərçin təsvir edilmişdi. Əsərin adı “Sülh göyərçini”di.

Sülh mövzusu Azərbaycan ədəbiyyatının, təsviri incəsənətinin və musiqisinin aparıcı mövzusudur.



Pablo Picasso



“Sülh göyərçini”



Kamil Nəcəfzadə. “Ana və uşaq”


Kamil Nəcəfzadənin “Ana və uşaq” əsərində öz körpəsinə qoruyan qəlbini sülh arzulu ana obrazı təsvir edilmişdir. Bu əsərə tamaşa etdikdə Qara Qarayevin “Məktəblilərin sülh haqqında mahnısı” yada düşür.

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin mars tempində, təntənəli səslənən “Məktəblilərin sülh haqqında mahnısı” ilə artıq tanışlığımız var. Mahnı “Rast” muğamı üzərində yazılmışdır.

Mahnını yada salaq və notla oxuyaraq dirijorluq edək

QARA QARAYEVİN “MƏKTƏBLİLƏRİN SÜLH HAQQINDA MAHNISI”

Orta tempində



Musiqi dinləyək: Cövdət Hacıyevin “Sühl uğrunda” simfonik poemasından bir parça

Cövdət Hacıyev “Sühl uğrunda” əsərində dövrünün mühüm problemlərini işıqlandırıb. Əsəri dinlədikcə göz öünüə xeyir və şər qüvvələrin mübarizəsi gəlir. Sonda xeyir şərə qalib gəlir.

Cövdət Hacıyev, həmçinin simfoniya, oratoriya, ballada, sonata və xor kimi bir sıra dəyərli musiqi əsərlərinin müəllifidir. Bəstəkar, eyni zamanda pedaqoji fəaliyyətlə də məşgül olmuşdur. Aqşın Əlizadə, Oqtay Kazımı, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Ramiz Mirişli, Gülnaz Abdullazadə, Eldar Mansurov, Cavansırr Quliyev, Rəşid Nəsiboğlu kimi bəstəkarların yetişməsində onun böyük rolu var.



Cövdət Hacıyev

Mahnını notla və sözləri ilə oxuyaq

ZƏFƏR BİZİMDİR


*Musiqisi Şəfiqə Axundovanın,
sözləri Abdulla Şaiqindir.*

Tələsmədən

Çə-kil bu tor-paq - dan ey xa -in düsh - mən,
 Bu a-zad xal - qı - mi yax -sı ta - nı sən. Göz
 dik - mə se - vim - li a - zad yur-du - ma,
 Yur-dum ar -xa - la -nır mərd or-du - ma -ma.

Suallar

1. Pablo Picasso kimdir və onun hansı əsərlərini tanıyırsınız?
2. Cövdət Hacıyevin “Sühl uğrunda” simfonik poemasının əsas mövzusu nədir?
3. Bəstəkar Rəşid Şəfəqin “Göyərçinik biz” nəğməsini dinləyin. Göyərçinin sühl simvolu olması mahnında necə təsvir edilir?
YouTube üzərindən axtarış üçün açar sözlər: Rəşid Şəfəq, “Göyərçinik biz”.





MUSİQİDƏ NİZAMİ GƏNCƏVİ OBRAZI



Qəzənfər Xalıqov

Dahi Nizami Gəncəvinin ilk təsvirini 1940-cı ildə dahi şairin anadan olmasının 800 illiyi münasibəti ilə Xalq rəssamı Qəzənfər Xalıqov işləmişdir.

Nizami Gəncəvinin Bakıda və Gəncədə ucałan möhtəşəm abidələrinin müəllifi Xalq rəssamı Fuad Əbdürəhmanovdur.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov dahi Nizaminin obrazını simli alətlər orkestri üçün yazdığı "Nizami" simfoniyasında böyük sənətkarlıqla əbədiləşdirib. Dahi Nizami obrazı Üzeyir Hacıbəylinin "Nizami" kantatasında, Süleyman Ələsgərovun "Nizami" simfonik poemasında, Ramiz Mustafayevin "Nizami" oratoriyasında öz əksini tapıb.

Fikrət Əmirov da "Nizami" simfoniyasını şairin 800 illik yubileyinə həsr etmişdir. Bu əsər sonradan təkcə Azərbaycanda deyil, Rusiyada, Almaniyada, Fransada, ABŞ-da ən görkəmli dirijorlar tərəfindən səsləndirilmişdir. Fikrət Əmirovun "Nizami" simfoniyasını dinlədikcə dahi Nizami Gəncəvinin portreti göz önündə canlanır.



Fikrət Əmirovun portreti

Musiqi dinləyək: Fikrət Əmirovun "Nizami" simfoniyasının II hissəsindən bir parça

BUNU DA BİLİN

Azərbaycanda simfonik musiqinin, o cümlədən simfoniya janrının yaranması XX əsrin ikinci yarısına təsadüf edir. Görkəmli Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşın Əlizadə, Firəngiz Əlizadə və başqaları simfoniya janrının gözəl nümunələrini yaratmışlar.

Dahi Nizaminin obrazı görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Əfrasiyab Bədəlbəylinin də yaradıcılığında "Nizami" operası ilə əbədiləşib. Operanın librettosu bəstəkarın özü tərəfindən, Məmməd Səid Ordubadinin "Qılinc və qələm" romanının motivləri əsasında yazılıb.



Musiqi dinləyək: Əfrasiyab Bədəlbəylinin “Nizami” operasının “Rənanın mahnısı”

Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyli tərəfindən şairin qəzəlləri əsasında artıq romans-qəzəl kimi yaxşı tanıdığımız “Sənsiz”, “Sevgili canan” romansları bəstələndi.

Mahnı öyrənək

ODLAR YURDU

*Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.*

I

Qəlbini ucaltmış göyə məşəltək,
Bakıdır köksündə döyünen ürək,
Gülür gözlərində böyük gələcək.

Nəqərat:

Eşitsin obalar, ellər bu səsi,
Bu gün bayram edir Odlar ölkəsi.

II

Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz,
Bir vurur hər zaman ürəklərimiz.

Nəqərat:

III

Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı,
Zəfərlər ucaldır Azərbaycanı.

Nəqərat:



Sual və tapşırıqlar

1. İlk dəfə Nizami Gəncəvinin portretini kim işləmişdir?
2. Nizami Gəncəvinin Gəncədə və Bakıda qoyulmuş abidələrinin müəllifi kimdir?
3. “Nizami” simfoniyası hansı bəstəkar tərəfindən yazılib?



MUSIQİDƏ MƏHƏMMƏD FÜZULİ OBRAZI

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığı çoxcəhətli və zəngindir. Təkcə ana dilində deyil, ərəb və fars dillərində də həmişəyaşar əsərlər müəllifi olan M.Füzuli klassik poeziyanın nadir incilərini yaratmışdır. Onun “Leyli və Məcnun” poeması əsasında dahi bəstəkar Üzeyir Hacıbəyli 1908-ci ildə eyniadlı opera yazmışdır. O bu muğam-opera ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera janrının əsasını qoymuşdur. Operanın libretto müəllifi də bəstəkarın özüdür.



“Leyli və Məcnun” operası səhnəmizdə

BUNU DA BİLİN

Qadın və kişilərdən ibarət xor böyük xor kollektivi adlanır. Bu tip xora qarışq xor deyilir. Burada qadın səsləri “soprano” və “alt”, kişi səsləri isə “tenor”, “bariton” və “bas” adlanır.

Notla oxuyaq

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası
“Leyli və İbn Salamin dueti”ndən bir parça

Tempo di valse

The musical score consists of three staves of music for a three-part choir. The top staff is for soprano, the middle for alto, and the bottom for bass. The music is in 3/8 time and has a key signature of one sharp. The tempo is marked as 'Tempo di valse'.




Musiqi dinləyək

C.Cahangirovun "Füzuli" kantatasının II hissəsindən bir parça

Cahangir Cahangirovun Məhəmməd Füzulinin qəzəllərinə yazdığı "Füzuli" kantatasında dahi şairin möhtəşəm obrazı yaradılıb. Bu əsəri dinlədikdə böyük Füzulinin portreti göz öünüə gəlir. Kantatanın əsasını Füzulinin "Söz haqqında", "Şəbi-hicran" və "Məni candan usandırdı" adlı üç qəzəli təşkil edir. "Füzuli" kantatası bəstəkarın yaradıcılığında şah əsərə çevrilib.

Rəssam Sadiq Şərifzadə 1958-ci ildə işlədiyi "Məhəmməd Füzuli" tablosu ilə böyük şairin tarixin yaddaşına əbədi həkk ediləcək portretini yaratmışdır.



*Sadiq Şərifzadə.
Məhəmməd Füzulinin
portreti*

Mahnı oxuyaq

BEŞİK NƏĞMƏSİ (Azərbaycan xalq mahnısı)

I

Layla dedim, yatasan,
Qızılgülə batasan.
Gül yastığın içində,
Şirin yuxu tapasan.

III

Layla dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.

II

Könlümün bir gülüsən,
O gülün bülbülsən.
Sinəmin sünbülüsən,
Şəni, balam, sevirəm.

"Beşik nəğməsi" əsrlərin yaddaşından sözü'lən laylalarımız əsasında bəstələnib. Mahnı "Segah" üstündə, 2/4 xanə ölçüsündədir. Həzin səslə, aramlı ifa olunur.

Sual və tapşırıqlar

1. Azərbaycanda, eləcə də Şərqdə ilk operanı kim yaradıb?
2. "Leyli və Məcnun" operası hansı şairin əsərinə əsaslanır?
3. Füzuli obrazını incəsənətdə ilk dəfə hansı rəssam yaradıb?





Rafael Santi.
“Florensiya
madonnası”

İslam Səfərlinin sözlərinə bəstələdiyi “Ana” mahnısıdır. Bu mahnının ilk ifaçısı Xalq artisti Rəşid Behbudov olub.

Ana obrazı bütün dövrlərdə ədəbiyyatın, musiqinin və incəsənətin aparıcı mövzusu olub. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da ana obrazı Vətən rəmzi kimi ümumiləşdirilir. Dastanda mükəmməl qadın və ana obrazı yaradılıb. Bu, Burla xatundur. O həm güclü qadın, həm də gözəl anadır. Döyüsdə ağır yaranmış oğlu Buğacı ana südü, dağ çiçəyi ilə sağaldan ana obrazı dastanda Vətənə sevginin simvolu kimi canlanır.

Məşhur rəssam Rafael Santinin yaradıcılığında ana obrazı “Florensiya madonnası” əsərində əbədiləşib.

Ana haqqında yazılmış mahnilardan biri Cahangir Cahangirovun



Cahangir
Cahangirov

Musiqi dinləyək və notla oxuyaq

ANA

*Musiqisi Cahangir Cahangirovun,
sözləri İslam Səfərlinindir.*



BUNU DA BİLİN

Cahangir Cahangirov "Arazın o tayında" xor və simfonik orkestr üçün vokal-simfonik poemanın, "Dostluq haqqında mahnı", "Füzuli" və "Nəsimi" kantatalarının, "Sabir", "Hüseyin Cavid — 59", "Böyük Qələbə" oratoriyalarının, "Azad", "Müğənninin taleyi" operalarının, "Yenilməz batalyon", "Dəli Kür" və s. bədii filmlərinə yazılmış musiqi nümunələrinin müəllifidir.



Mikayıl Abdullayev "Sevinc" tablosunda xoşbəxt ana və uşaq obrazı işləyib. Bu əsər xəyalımızda C.Cahangirovun "Əziz ana" mahnısının oyatdığı sevimli ana obrazının rəsm təzahürüdür.

Mikayıl Abdullayev. "Sevinc"

Mahnı öyrənək

ANAM

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Qəşəm İsbəylinindir.*

I

Anam təzə don geyib,
Hörüb saçını təzə,
Ay ata, bax anama,
Gör nə yaraşır bəzək?!

Nəqərat:

Al, bu da gözmuncuğu, Aralı dur, ay kişi,
Ay mehriban, ay əziz! Saçına əl vurma, gəl!
Yoxsa sənə göz dəyər, Qoy bir öpüm-oxşayı
Neyləyərik onda biz?! Özüm hamidan əvvəl.

II

"Anam" mahnısı rəqs xarakterli, oynaq, 6/8 xanə ölçülüdür. Rəqs xarakterli mahnilar mahnı-rəqs adlanır.

Sual və tapşırıqlar

1. Cahangir Cahangirovun hansı əsərlərini tanıyırsınız?
2. Ana mövzusunda rəsm əsərləri çəkmiş hansı Avropa və Azərbaycan rəssamlarını tanıyırsınız?
3. Tarzən Möhlət Müslümovun ifasında bəstəkar Cahangir Cahangirovun "Ana" mahnısının instrumental versiyasını dinləyin. Mahnı ilə rəssam Mikayıl Abdullayevin "Sevinc" tablosu arasındaki oxşarlığı nədə görürsünüz?

YouTube üzərindən axtarış üçün açar sözlər: Cahangir Cahangirov, Möhlət Müslümov, "Ana".



MUSİQİDƏ NOVRUZ BAYRAMI


Novruz insanlar arasında birlək və mehribanlıq, qarşılıqlı mərhəmət və diqqət, torpağa, insanlara məhəbbət, ruzi-bərəkət bayramıdır.

Novruz süfrəsi nemətlərlə dolu olar, qız-gəlin təzə yaylıq bağlayar, təzə paltar geyinər. Evlərdə bayram hanası qurular, bayram xalçaları toxunar.

Bayram süfrəsinin hazırlanmasına Novruz bayramının axır çərşənbəsindən başlanır. Süfrəyə qoymaq üçün Novruz şirniyyatı bisirilər. Bayram xonçalarına şəkərbura, paxlava, şəkər-çörəyi, noğul, nabat, püstə, badam, qoz, fındıq, tut qurusu, boyanmış yumurta və s. ləziz nemətlər yiğilər. Xonçanın ətrafına ailə üzvlərinin sayı qədər şam düzülər.

Azərbaycanda lap qədimdən Novruz bayramı ərefəsində “Sayacı”, “Yel baba”, “Qodu-qodu”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları oynanılardı.

Novruzda “Mirzəyi”, “Vağzalı”, “Uzundərə”, “Novruzu” və s. milli rəqsler oynanılar. Novruz bayramı təsviri incəsənətin sevilən mövzularındandır. Arif Hüseynovun Novruz silsiləsindən “Od çərşənbəsi”, “Yel çərşənbəsi” əsərləri bu mövzuda işlənmişdir.



*Arif Hüseynov.
Novruz silsiləsindən
“Od çərşənbəsi”*

Notla oxuyaq və əl çalmaqla müşayiət edək

UZUNDƏRƏ

(Azərbaycan xalq rəqsi)

Moderato con moto



Mahnı oxuyaq

NOVRUZ GÖLDİ

I
Novruz gəldi bu gecə,
Azərbaycan elinə.
Qucaq açıq oduna,
Alovuna, yelinə.

II
Bişdi şəkərburalar,
Yumurtalar boyandı.
Yer, göy, çəmən, çöl, dərə,
Bütün ələm oyandı.

Nəqərat:
Nənələr dəmə qoydu,
Yenə bayram aşını.
Zəfəranla, kişmişlə
Bəzədilər başını.

III
Kosayla Keçəl gəlib,
İstədi bayram payı.
Papaq atdıq evlərə,
Olduq Kosanın tayı.

IV
Bayram tonqallarının,
Alovu qalxdı göye.
Tulländiq tonqallardan,
Nəğmələr deyə-deyə.

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Sevinc Nuruqızınınindir.*



Şən və oynaq xarakterli bu mahnı
6/8 xanə ölçüsündə səslənir.

Sual və tapşırıqlar

1. Novruz bayramı haqqında daha nə bilirsiniz?
 2. Novruz bayramında hansı rəqsler oynanılır?
 3. “Novruz gəldi” mahnısında sadalanan hansı Novruz adətləri bu günədək qorunub saxlanılıb?
 4. Aynur İsgəndərlinin ifasında Oqtay Rəcəbov və Sevinc Nuruqızının “Novruz gəldi” mahnısını dinləyin. Mahnında Novruz haqqında hansı məlumatlar verilir? İfa tərzi ilə mahnının musiqisi və mətni arasında hansı bağlılıq var?
- You Tube üzərindən axtarış üçün açar sözlər: “Novruz gəldi”, Novruz haqqında mahnı, Aynur İsgəndərli.





ÖZÜNÜZÜ YOXLAYIN



Tahir
Salahov




"Təmirçilər"



"Qara Qarayevin portreti"



Toğrul
Nərimanbəyov



"Buzovna kəndində
bayram"



"Bakıda toy"




Pablo
Picasso




"Sülh göyərçini"



"Leyli və Məcnun"
operasından səhnə



Məhəmməd
Füzuli



Mikayıl Abdullayev. "Sevinc"



Arif Hüseynov.
Novruz silsiləsindən
"Od çərşənbəsi"

MUSIQİDƏ OBRAZ





MUSIQİDƏ KARVAN OBRAZI



Musiqi dinləyək: Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsindən bir parça



*Soltan
Hacıbəyov*

“Karvan” simfonik lövhəsini dinlədikcə insanların gözləri önünde ucsuz-bucaqsız səhra canlanır, sanki uzaqdan gələn dəvə karvanının addım səsləri eşidilir. Karvan getdikcə yaxınlaşır və səslənmənin gücü artır. Karvan uzaqlaşdıqca səslənmənin də gücü azalır. Tədricən karvan səhrada gözdən itir və səslənmə sona yetir.

Karvanın hərəkətinin ritmini əl çalmaqla tutaq:



PP ————— **ffff** ————— **PPP**

Göründüyü kimi, səslənmə 2 piano dinamik səslənmədən 4 forte gücünə qədər artır. Karvan bizi tərk etdiğdə səslənmə tədricən 4 forte-dən 3 pianoya qədər azalır və biz karvanı artıq “görmürük”.

4 çərək ölçülü xanədən ibarət olan bu ritm quruluşu görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsində bütün əsər boyu müşahidə edilir.

1945-ci ildə Soltan Hacıbəyov “Karvan” simfonik lövhəsini yaratır. 1955-ci ildə əsər Niyazinin dirijorluğu ilə lentə alınır.

Rus musiqisində karvan mövzusuna ilk dəfə Aleksandr Borodin müraciət etmişdir. O, “Orta Asiyada” adlı simfonik əsərində Asiya səhralarında qızmar günəş altında aramla addımlayan dəvə karvanı obrázını musiqi vasitəsilə böyük sənətkarlıqla təsvir etmişdir.




Musiqi dinləyək və müqayisə edək

A.BORODİNİN “ORTA ASİYADA” SİMFONİK ƏSƏRİNĐƏN BİR PARÇA

Mahnı öyrənək

ÜRƏK DOYMAZ BAKIDAN

*Musiqisi Şəfiqə Axundovanın,
sözləri İsgəndər Coşqunundur.*



*Aleksandr
Borodin*

I

Sularından dönə-dönə içəsən,
Yollarından səhər-axşam keçəsən.
Seyr edəsən onu gündüz, gecə sən,
Göz doysa da, doymaz ürək Bakıdan.

Nəqərat:

Dünya sənə heyran, can Vətənim, can,
Sən nə bəxtəvərsən, Azərbaycan!
Bakıtək şən, bəxtiyar,
Ömrü bahar övladın var,
Göz doysa da, doymaz ürək Bakıdan.

II

Bağlarında qara şanı, ağ şanı,
Qızıl qumun min bir şəfa dərmanı.
Günəş odda qovuranda aranı,
Əskik olmaz sərin külək Bakıdan.

Nəqərat:



Sual və tapşırıqlar

1. Rus bəstəkarlarından kimlər karvan mövzusuna müraciət etmişdir?
2. Səhrada hərəkət edən dəvə karvanının addım səslərini əl hərəkətləri ilə səsləndirin.
3. Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsinə dinləyin. Səhrada hərəkət edən dəvə karvanının hərəkəti musiqi ifadə vasitələri ilə necə təsvir olunub? Hisslərinizi sözlərlə ifadə edin.

YouTube üzərindən axtarış üçün açar sözlər: *Soltan Hacıbəyov, “Karvan” simfonik lövhəsi.*





MUSIQİDƏ QƏHRƏMANLIQ OBRAZI

Musiqi dinləyək

ÜZEYİR HACIBƏYLİNİN “KOROĞLU” OPERASINDAN “UVERTÜRA”

Bəstəkar Üzeyir Hacıbəyli “Koroğlu” operasını “Koroğlu” dastanının motivləri əsasında işləyib. Bu qəhrəmanlıq dastanının əsasında 1960-cı ildə eyniadlı film də çəkilib. Filmdə xalq qəhrəmanı Koroğlunun obrazı yaradılıb. “Koroğlu” bədii filminin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, bəstəkarı Cahangir Cahangirovdur. Filmdə Koroğlu rolunda Əfrasiyab Məmmədov çəkilib. “Koroğlu” operasındaki “Uvertüra” xalqın yaxşı və pis günlərinin əvəzsiz yol yoldaşı olmuş, onu ruhlandırmış və mübarizəyə səsləmişdir. “Uvertüra” fransız sözü olub “açmaq” deməkdir. Əsərə çəkilmiş eyniadlı filmdəki xalq qəhrəmanı Koroğlu obrazını görəndə qulaqlarımızda “Koroğlu” operasındaki “Uvertüra” səslənir. Operada Koroğlu obrazının ilk ifaçısı Bülbül olub.

Azərbaycan xalq musiqisində qəhrəmanlarımıza, onların döyüş yoluna həsr olunmuş mahnılardan biri də “Qaçaq Nəbi” mahnısıdır.



“Koroğlu” filmindən

Notla oxuyaq

“QAÇAQ NƏBİ” (Azərbaycan xalq mahnısı)

Orta tempdə

The musical notation consists of three staves of music. The first staff starts with a quarter note followed by eighth-note pairs. The second staff begins with a dotted half note. The third staff starts with a quarter note. The notation includes various rhythmic patterns like sixteenth notes and triplets, along with dynamic markings such as *mf* (mezzo-forte) and a superscripted '3' indicating a triplet.



*“Qaçaq Nəbi” filmindən.
Baş rolda Həsən Turabov*

XIX əsrin sonlarında Azərbaycan torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlananlar qarşı silahlı kəndli dəstələri yaranırdı. Belə dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun həyat yoldaşı, adı nəğmələrdə əbədiləşmiş Həcər xanım də Qaçaq Nəbi ilə ciyin-ciyinə vuruşurdu. 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Qaçaq Nəbi” filmi el qəhrəmanının şücaətindən bəhs edir.

BUNU DA BİLİN

“Qaçaq Nəbi” filminin digər adı “Atları yəhərləyin”dir.

Mahnı öyrənək

ÖLMƏZ SƏRKƏRDƏ

*Musiqisi Süleyman Ələsgərovun,
sözləri Cavad Cavadlıninidir.*



Həzər Aslanov

Solo: Düşmənin gözündə qoydun kamını,
Qırdırın, parçaladın istehkamını,
Döyüşə səfərbər etdin hamını.

Xor: Nəslimiz adını daşıyır, Həzi,
Ölməmiş, həmişə yaşayır Həzi.

Solo: Sevdin hər əsgəri övladın kimi,
Qorudun adını öz adın kimi,
Vətənin gül açdı muradın kimi.

Xor: Nəslimiz adını daşıyır, Həzi,
Ölməmiş, həmişə yaşayır Həzi.


Sual və tapşırıqlar

1. Uvertüra sözünün mənası nədir?
2. Dinlədiyiniz “Uvertüra”dakı coşqu və ruh yüksəkliliyi sizdə hansı hissələri yaratdı?
3. “Azərbaycanın milli qəhrəmanları ədəbiyyatda, təsviri incəsənətdə və musiqidə” mövzusunda fikir mübadiləsi aparın.





MUSIQİDƏ DON KİXOT OBRAZI



Pablo Picasso.
“Don Kixot”



Məşhur ispan rəssamı Pablo Picasso yazıçı Servantesin “Don Kixot” romanının qəhrəmanı Don Kixotun obrazını qravür üsulu ilə işlədiyi eyniadlı əsərdə əbədiləşdirmişdir. Romanın yazıçı parodiya və satira üslubundan istifadə etməklə İspaniyanın feodal qayda-qanunlarını təqnid edir.

Kinorejissor Qriqori Kozintsev “Don Kixot” romanının nəşr olunmasının 350 illiyi münasibəti ilə eyniadlı film çəkib. Filmin bəstəkarı Qara Qarayevdir.

Qara Qarayev sonradan “Don Kixot” filminə yazdığı musiqi əsasında “Don Kixot” simfonik qravürlərini yaradır. Beləliklə, Qara Qarayev “qravür” terminini musiqiyə bir janr kimi gətirir. Bəstəkarın bu əsəri bütün dünyada sevilir.

BUNU DA BİLİN

Qravür — bərk material üzərində relyefləşdirmə və ya basma üsulu ilə çəkilmiş şəklə deyilir.

Musiqi dinləyək və notla oxuyaq

**QARA QARAYEVİN
“DON KİXOT”
SİMFONİK QRAVÜRLƏRİ
ƏSƏRİNDƏN “SƏYAHƏT”**





Musiqi dinləyək: Qara Qarayevin “Don Kixot” simfonik qravürləri əsərindən “Aldonsa”

Musiqidə zəriflik, məhəbbət hissləri Aldonsanın obrazında öz təzahürünü tapır.

Mahnı öyrənək

VƏTƏN HAQQINDA MAHNI

*Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.*

I

Əcəb ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə girir çölüm, çəmənim,
Aşığın sazında gülür, tel gülür.

Nəqərat:

Gülür bağlar, uca dağlar,
Əcəb gözəldir bu şən çağlar.

II

Tütək çalır, deyir dağda çobanlar:
“Bizi azad edən dahi sağ olsun.
Eşidilməz artıq ahlar, fəğanlar,
Dostlar gülsün, yadlar saralıb-solsun”.
Nəqərat:



“Vətən haqqında mahni” “Bayatı-Şiraz” müğamına əsaslanır, 6/8 xanə ölçüsündə, şən-oynaq xarakterlidir, orta tempdə səslənir.

Vətənpərvərlik mövzusunda yazılmış bu mahnıda doğma yurdun təbiəti sanki rəssam fırçası ilə işlənib.

Sual və tapşırıqlar

1. “Don Kixot” qravürü ilə “Don Kixot” simfonik qravürləri hansı incəsənət sahələrini birləşdirir?

2. “Don Kixot” əsəri — Pablo Picasso, Qriqori Kozintsev və Qara Qarayevi necə bir araya gətirib?

3. Qara Qarayevin “Don Kixot” simfonik qravürləri əsərindən “Aldonsa”nı dinləyin. Musiqidə Don Kixot obrazını ədəbiyyatdakı Don Kixot obrazı ilə müqayisə edin.

YouTube üzərindən axtarış üçün açar sözlər: Qara Qarayev, “Don Kixot” simfonik qravürləri, “Aldonsa”.





MUSIQİDƏ TƏBİƏT MƏNZƏRƏSİ

Nikolay Rimski-Korsakov deyirdi: “Gözəl rəsm əsərini mən mütləq eşidirəm və yaxşı musiqini görürəm”. Doğrudan da, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin təbiət təsvirlərinin hər birinin sanki öz musiqisi var. Səttar Bəhlulzadə Azərbaycanın ecazkar təbiətini heyrətamız ifadə vasitələri ilə çəkib.



Səttar Bəhlulzadə. “Bakıda yaz səhəri”

Musiqi dinləyək: Fikrət Əmirovun “Şur” simfonik muğamından bir parça

Azərbaycan musiqisinin simfonik muğam janrı 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Bəstəkarın “Şur” simfonik muğamında əsrarəngiz təbiət mənzərəsi musiqi dili ilə təsvir edilir. Bəstəkarın “Kürd-ovşarı” simfonik muğamının da təsvir imkanları olduqca böyükdür.

Notla oxuyaq

“ŞUR” MUĞAMININ “SİMAYI-ŞƏMS” RƏNGİ

Allegro Moderato



“Şur” muğamının “Simayı-şəms” rəngi təntənəli xarakterli, 2/4 ölçülüdür. Sol minor tonallığında olan bu melodiya tar, kamança və dəf ilə müşayiət edilir.

BUNU DA BİLİN

Rəng — muğam şöbələri arasında xanəndəyə istirahət vermək üçün ifa edilən rəqsvari musiqi parçasıdır.

Mahnı öyrənək

BƏNÖVŞƏ

*Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadəninindir.*



Yazda açırsan,
Ətir saçırsan.
Yerin — bağ, meşə,
Gözəl bənövşə.

Nəqərat:
Zərif ətrin var,
Sənin, bənövşə.
Sevir uşaqlar,
Səni həmişə.

Bağ girəndə,
Bağban dərəndə.
Qonursan döşə,
Gözəl bənövşə.

Sual və tapşırıqlar

1. N.Rimski-Korsakovun təsviri incəsənət və musiqi haqqında fikirlərini təcrübədə sinayın. Hansısa bir rəsm əsəri ni eşitdiyiniz, hansısa musiqi parçasını gördüyünüz vaxtlar olubmu?

2. Səttar Bəhlulzadə, əsasən, nəyi təsvir edib?
3. Fikrət Əmirovun hansı simfonik muğamlarını tanıyırsınız?

4. Gülağa Məmmədovun ifasında Səid Rüstəmov və Mirmehdi Seyidzadənin “Gözəl Quba” mahnısını dinleyin. Bu mahnıda təbiət mənzərələri öz əksini necə tapıb?

You Tube üzərindən axtarış üçün açar sözlər: Səid Rüstəmov, Mirmehdi Seyidzadə, “Gözəl Quba”.





MUSIQİDƏ NEFTÇİ OBRAZI


Neft Daşları dünyada dəniz üzərində qurulan ilk şəhər və neft platformasıdır. Tahir Salahovun “Təmirçilər” əsərində neft buruqlarını təmir etməyə yollanan təmirçilər, Xəzərin şahə qalxan dalğalarına sinə gərən Neft Daşları təsvir olunmuşdur. Qəhrəman neftçi obrazları və şahə qalxan Xəzər hər zaman təsviri incəsənət ilə yanaşı, musiqinin də diqqət mərkəzində olmuşdur.

Azərbaycan bəstəkarları bu mövzuda gözəl əsərlər yaratmışlar.

Musiqi dinləyək

NEFTÇİ QURBAN

*Musiqisi Ağabacı Rzayevanın,
sözləri Hüseyn Arifindir.*



*Kamil Nəcəfzadə.
“Neft Daşlarında”*

Neftçi Qurbana həsr olunmuş bu mahnı dahi müğənni Bülbülün, Rəşid Behbudovun, Gülağa Məmmədovun, Anatollu Qəniyevin və digərlərinin ifasında səslənmişdir. Rəssam Tahir Salahovun “Xəzərdə səhər”, Toğrul Nərimanbəyovun “Xəzər”, Kamil Nəcəfzadənin “Neft Daşlarında” əsərlərinə baxdıqda neftçi Qurbanın və onun kimi bir çox qəhrəman neftçinin obrazı göz öünüə gəlir və qulaqlarımızda Ağabacı Rzayevanın “Neftçi Qurban” mahnısı səslənir.

Bəstəkar Tofiq Quliyevin yaradıcılığında Neft Daşları obrazı əbədiləşib. O, Neft Daşlarında yaşayış-işləyən qəhrəman neftçilərin həyatından bəhs edən “Möcüzələr adası” bədii filminə yazdığı musiqi ilə unudulmaz bir Xəzər obrazı yaratmışdır. Bu filmə yazılmış “Neft Daşları” mahnısı uzun illərdir neftçilərin peşə nəğməsinə çevrilib.

Mahnını notla və sözləri ilə oxuyaq

TOFIQ QULİYEVİN “DOSTLUQ” MAHNISINDAN BİR PARÇA

Allegro moderato





Tofiq Quliyevin “Dostluq mahnısı” keçən əsrin 60-cı illərində çəkilmiş “Bəxtiyar” (1955) filminə yazılib. Filmdə şanlı Xəzər neftçilərinin obrazı öz əksini tapıb.

DOSTLUQ MAHNISI


*Musiqisi Tofiq Quliyevin,
sözləri Ənvər Əlibəylinindir.*

I

Dörd dost, dörd ürək,
dörd yoldaşlıq biz,
Birdir arzumuz, istəklərimiz.
Hər gün suları tən yara-yara,
Birgə gedirik biz buruqlara.

Nəqərat:

Ayrılmaz dostlarıq biz,
Tükənməzdır qüvvəmiz.
Qarşımızda baş əyir,
Mavi dalğalı dəniz.



Tofiq Quliyev

Ənvər Əlibəyli

II

Günəş nur səpir yollarımıza,
Dostluq güc verir qollarımıza.
Dostluq solmayan baharımızdır,
Hər vaxt sədaqət şüarımızdır.

Nəqərat:

III

O kəs dünyada çox bəxtiyardır,
Sadiq, ayrılmaz dostları vardır.
Dərdi, sevinci birgə böülürlər,
Birgə qəm çəkib, birgə gülürlər.



“Qaya” vokal kvarteti

Sual və tapşırıqlar

1. Neft Daşları niyə “Möcüzələr şəhəri” adlandırılır?
2. Əfsanəvi “Qaya” qrupunun ifasında “Neft Daşları” mahnısını dinləyin. Neft Daşları, neftçilərin həyatı və istirahəti mahnıda və ona çəkilmiş filmdə necə təsvir edilib? Neftçi olmaq arzusu yarandımı qəlbinizdə? Mahnının sözləri Xəzərə sevgini təsvir edə bilirmi?

YouTube üzərindən axtarış üçün açar sözlər: “Qaya” qrupu, Neft Daşları, göy dəniz əsizdir, sevgilim dənizdir.






MUSİQİDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN OBRAZI



*Ömər Eldarov Ümummilli lider
Heydər Əliyevin büstünü işləyərkən*



*Nikas Safronov.
Heydər Əliyevin portreti*

Həyatda elə insanlar var ki, onlar bütün ömrünü xalqının xoşbəxtliyi uğrunda mübarizəyə həsr edir. Belə şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev uzun müddət Azərbaycana rəhbərlik etmiş, xalqın rifahı uğrunda var gücünü sərf etmişdir. Ümummilli liderin obrazı bir çox təsviri incəsənət nümunələrində öz əksini tapmışdır. Rus rəssamı Nikas Safronovun, Tahir Salahovun, Sakit Məmmədovun, Rafael Abbasovun əsərlərində böyük şəxsiyyətin unudulmaz obrazı yaradılıb.

Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun Bakıdakı “Heydər” heykəli və Naxçıvandakı “Heydər” büstü Ulu öndərə həsr olunan gözəl heykəltəraşlıq nümunələri hesab oluna bilər.

Musiqi dinləyək və notla oxuyaq

“HEYDƏR” ORATORİYASININ II HİSSƏSİ

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Rafael Hüseynovundur.*

Moderato

solo *mf*



Oratoriyada Heydər Əliyevin parlaq şəxsiyyəti musiqi və poeziyanın vəhdətində açılır.

Oratoriyani dinlədikdə Ulu öndərin rəssamlar tərəfindən işlənmiş portretləri göz öünüə gəlir, rəhbərin nurlu, zəkali və aydın siması, hamiya örnek ola biləcək mənalı ömür yolu yada düşür.

BUNU DA BİLİN

Ulu öndər Heydər Əliyev haqqında yazılmış ilk monumental simfonik əsər Xalq artisti Arif Məlikovun “VIII simfoniya”sıdır. Simfoniya “Əbədiyyət” adlanır.

Mahnı öyrənək

ULU TORPAQ

*Musiqisi Eldar Mansurovun,
sözləri Nahid Hacızadənindir.*

I

Günəşimiz saralıbdı,
Göylərimiz qaralıbdı.
Qarabağı sar alıbdı,
Dərd bürüyüb solu, sağı
Tanrı, qurtar bu sınağı!

II

Ocaq sönmüş neçə yurdda,
Uca dağlar yanır odda,
Arxa Bakı, ellər darda,
Ürəyimiz göynər-göynər,
Bəsdir daha, dözdük yetər!

Nəqərat:

Qalx, qalx, ulu torpaq,
Qalx, qalx, ulu bayraq,
Qalx, qalx, sən, ey mərd xalq!
Yer titrəsin məhvərindən!

“Ulu torpaq” mahnısı “Bayatı-Şiraz” muğamı üzərində yazılib, sol minor tonallığındadır. Xanə ölçüsü 4/4-dür.


Sual və tapşırıqlar

1. Hansı rus rəssamı Ulu öndərimiz Heydər Əliyevin portretini işləyib?
2. Hansı Azərbaycan rəssamları əsərlərində Heydər Əliyev obrazı yaratmışlar?
3. Hansı bəstəkar musiqidə Heydər Əliyevin obrazını yaratmışdır?





MUSIQİDƏ HİNDİSTAN MÖVZUSU



*Mikayıl Abdullayev.
“Hind gözəli”*

Görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin “Hindistanla ikinci görüş” adlı silsilə əsərləri onun Hindistan səfərindən sonra yaranıb. Rəssam həm də Hind xalqının böyük qızı “İndira Qandinin portreti”nin müəllifidir. Mikayıl Abdullayev Hindistan mövzusunda işlədiyi silsilə əsərlərə görə “Cavahirləl Nehru” adına beynəlxalq mükafata layiq görülmüşdür.

Toğrul Nərimanbəyov, Tahir Salahov, Elbəy Rzaquliyev kimi məşhur rəssamların da hind mövzusunda əsərləri var. Heykəltəraş Ağasəlim Quliyev “Rabindranat Taqor” əsərində hind dramaturqu Rabindranat Taqorun obrazını yaradıb.



*Toğrul Nərimanbəyov.
“Hind lövhələri”*



*Ağasəlim Quliyev.
“Rabindranat Taqor”*

Musiqi dinləyək: Soltan Hacıbəyovun “Hind lövhələri” musiqi silsiləsindən bir parça

Soltan Hacıbəyovun “Hind mövzusunda süita” adlı əsəri 1964-cü ildə yazılıb, sonralar bu süitadan istifadə etməklə bəstəkar “Hind lövhələri” adlı simfonik əsərini yaradıb.



Mahnını notla və sözləri ilə oxuyaq

MAY

*Musiqisi Rəşid Şəfəqin,
sözləri Rüfət Əhmədzadəninindir.*

Moderato



I

Aşdı-daşdı çay,
Açıdı gül-çiçək.
Gəldi gözəl may,
Sevindi ürək.

Solo: Günlər şən keçir,
Coşur arzular.

Xor: Gətirdin bizi
Solmayan bahar.

II

Dağlar donunu
Atlazdan geyir,
Hər tərəf, hər yan,
Sənə “Gəl”, — deyir.

Solo: Gülür baxışlar
Yaz günəşindən.

Xor: Güldü, sevindi
Anamız, Vətən!



Fa major qammasında, “Rast” müğəm
i üstündə səslənən bu mahnının xanə
ölçüsü 6/8-dır. Mahnı solo və xorun dia-
loqu kimi, çox tələsmədən, orta tempdə
ifa edilir.

Sual və tapşırıqlar

1. Hansı Azərbaycan rəssamları öz yaradıcılığında Hindis-
tanla bağlı əsərlər yaratmışlar?

2. Azərbaycanın hansı bəstəkarı hind mövzusuna müraciət
etmişdir?



3. Necə düşünürsünüz, Azərbaycan bəstəkar, rəssam və
heykəltəraşlarını hind mövzusunda əsərlər yaratmağa nə hə-
vəsləndirirdi?





31,
32

ÖZÜNÜZÜ YOXLAYIN

Bəstəkar, şair və rəssamların adını yadınıza salın.



Rəsm əsərlərinin adını yadınıza salın.



Tapşırıq: Keçilmiş dərsləri təkrar edin və yekun konsertə hazırlaşın.

MUSIQİ LÜĞƏTİ

6/8 ölçüsü — altı səkkizlikdən ibarət xanə ölçüsü.

Ansambl — bir neçə musiqiçinin birgə ifasında iştirak edən musiqi kollektivi.

Arazbarı — Azərbaycan zərbi-muğamı.

“Arşın mal alan” — Ü.Hacıbəyli tərəfindən 1913-cü ildə yaradılmış Azərbaycan operettası.

Aşıq mahnları — aşıqların yaratdığı mahnılar.

Balet — musiqili-xoreoqrafik tamaşa.

Balet librettosu — baletin nəşrlə yazılmış məzmunu.

Cəngi — cəngavərlik ruhunda hərbi Azərbaycan xalq rəqsi.

Dəstgah — bütün tərkib hissələri ilə ifa olunan muğam.

Xalq mahnları — el musiqiçilərinin yaratdığı mahnılar.

İnstrumental muğam — bir musiqi alətində səslənən muğam.

Kantata — bir, yaxud çoxhissəli, təntənəli, nağıl-epik xarakterli vokal-simfonik əsər.

Kuplet quruluşu — bənd və nəqəratdan ibarət mahnı quruluşu.

Qəzəl — professional klassik Şərqi şeirinin ən mürəkkəb növü.

Gravür — bərk material üzərində relyefləşdirmə və ya basma üsulu ilə çəkilmiş şəkil.

“Leyli və Məcnun” operası — Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycanda və Şərqi ilk opera.

Libretto — böyük musiqi-vokal əsərinin yazılı mətni.

Opera — vokal-instrumental musiqili dram əsəri.

Operetta — komediya məzmunlu vokal-rəqs səhnələrindən və danışq epizodlarından ibarət musiqili səhnə əsəri.

Oratoriya — solistlər, xor və simfonik orkestr üçün yazılmış çoxhissəli musiqi əsəri.

Romans — səs və instrumental (çox zaman fortepianoda) müşayiətlə oxunan kiçikhəcmli vokal əsərdir.

Romans-qəzəl — XX əsrin 40-cı illərində Ü.Hacıbəyli tərəfində yaradılan yeni romans növü.

Simfoniya — yunan sözü olub, “həmahənglik” mənasını daşıyır, orkestr üçün irihəcmli əsərdir.

Sözsüz mahnı — sözdən istifadə edilmədən bir musiqi aləti, yaxud orkestr üçün yaradılmış əsər.

Tərəkəmə — maldarlıqla məşğul olan Tərəkəmə tayfalarına məxsus qədim Azərbaycan xalq rəqsi.

Unison — eyni yüksəklikdə olan iki və ya daha artıq səsin (ifaçının) eyni vaxtda birlikdə səslənməsi.

Uvertüra — musiqili səhnə əsərinin əvvəlində səslənən musiqi.

Vokaliz — səslə ifa olunan sözsüz melodiya.

Vokal-instrumental muğam — xanəndə və xalq çalğı alətlərinin müşayiəti ilə ifa edilən muğam.

Zərbi-muğam — ritmlə müşayiət olunan vokal-instrumental muğam.

DƏRSLİYƏ DAXİL OLAN MAHNILARIN NOTLARI

QALİBLƏR MAHNISI

Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Ələkbər Ziyatayındır.

Marş tempində




Bi - zi dağ - lar qar - ta - li tək bö - yü -
dən bir a - na - san ey doğ - ma yurd.
Ey Və - tan! Öz mah - ni - ni
öy - re - dir - sən bi - zə sən;
qə - lib - lə - rin mah - ni - si - dir bu mah - ni!

AY XƏZƏR

Musiqisi Nazim Əliverdibəyovun,
sözləri Nəbi Xəzrinindir.

Allegretto



A - çıb sə - nə ü - rə - yi - mi da - ni - şı - ram mən,
Eş - qım ki - mi co - şub - da - şan Xə - zər - sən, Xə - zər.
Sən meh - ri - ban Xə - zə - rim sən, Qa - na - dim - dir ağ lə - pə - lər.
Ma - vi göz - lü gö - zə - lim - sən, ay Xə - zər, Xə - zər!

GÖNC İDMANÇILAR MARŞI

*Musiqisi Musa Mirzəyevin,
sözləri Hikmət Ziyənindir.*

§ Tempo di marcia

Po-lad ki - mi bə - də - ni - miz,
Gənc id-mançı a - di - miz var. Qüv-vət-li-
yik, sağ - la - miq biz, Si - ra - mi - za gə-
lin, dost - lar. Bi-zə ya - rış mey-da- ni-
dir Düz-lər, çay - lar gen ü - füq - lər.
Hər o - yun - da, hər yü - rüş - də
Ü - zü - mü - zə gü - lür zə - fər. §

BAYRAM GÜNÜ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadəninindir.*

Tempo di marcia

A - zad el - la - ri - min gənc nəs li - yik biz, Se-
vinc - lə do - lu - dur kör - pə qəl - bi - miz. Biz
a - zad bül-bü - lük ol - kə - miz gül - şən, bu bay - ram gü -
nün-də gə - zi - rik şən - şən gə - zi - rik şən - şən! [Təkrar üçün] § [Son üçün]
//şən!

ŞƏN AZƏRBAYCAN

*Musiqisi Polad Bülbüloğlunun
sözləri Məstan Günərindir.*

Allegretto

Qoy mən ye - nə söh - bat a - çım ilk ba - ha - nim
dan, Nəğ - məm i - lə bir - də - ke - çım
Nəqərat:
öz di - ya - nm dan. Bol bəh - rə - li
Mu - ğan dü - zü Mil dü - zü Şir - van dü - zü
Gəl - gəl - de - yır Şən A - zər - bay can!
Tər gül - lə - rin şə - fa - li - dir Göy - göl nə
sə - fa - - li - dir, Hər ya - ni gül - şən A - zər - bay - can!

QARABAĞ

*Musiqisi Cahangir Cahangirovun,
sözləri Rəfiq Zəkanındır.*

Moderato

Sən el - lə - rin, kö - nül - lo - rin gü - lü ba - ha - ri - san.
Eş - qi də - rin A - zər - bay - ca - nın, se - vim - li bir di - ya³ - n -
Nəqərat: san. Cən - nə - tim Qa - ra - bağ, zi - nə - tim Qa - ra - bağ,
nəğ - mə - lər gü - lüs ta - ni - san, sev - gi das - ta - ni - san.

NƏĞMƏLƏR

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Bəxtiyar Vahabzadənindir.*

Sən

Nə qə-dər gö-zəl-dır bi-zı bir an-da,
Çar-pı-şır, dö-yü-şür bə-zən şır ki-mi,
Dal-ğə-dan - dal-ğə-ya a-tan nəğ-mə-lər.
Bə-zən qu-zu ki-mi
ya-tan nəğ-mə-lər. Gə-zir yer ü-zü-nü,
gə-zir büs-bü-tün, E-li-min şoh-rə-ti,
şə-ni-dir bu gün. Yur-du-mu dün-ya-ya ta-ni-dir bu
gün. Ər-zin o ba-sı-na çə-tan nəğ-mə-lər.

AZƏRBAYCAN

(Azərbaycan aşığı mahnısı)

*Not yazısı Səid Rüstəmovun,
sözləri Səməd Vurğunundur.*

Moderato

Çox keç-mi-şəm bu dağ-lar-dan
Dur-na göz-lü bu-laq-lar-dan
Ay-ni-lar-mı kö-nül can-dan,
Ay-ni-lar-mı kö-nül can-dan.
A-zər-bay-can!
A-zər-bay-can!
Ya-şa, ya-şa A-zər-bay-can Ay a-nam,
A-zər-bay-can. Ay a-nam. A-zər-bay-can!

VƏTƏNİMSƏN

*Musiqisi Ramiz Mirişlinin,
sözləri Fikrət Qocanındır.*

Allegro

Dağ gül-lə-rı min rəng çalır xa - hı ki - mi, Bə-növ - şə-lər
gö - zəl - lə - rin xa - hı ki - mi Nəğ - mə - lər də
do-daq - la - rin ba - hı ki - mi Şi - rin - lə - yir do - daq - la - ri
Nəqərat:
sa - hər - ax - şam. A - na - tor - paq, a - na di - yar, sən mə - nim -
sən öm - rüm gü - nüm, ru - hum, ca - nim Və - tə - nim - sən!
[2.]
// - sən! Nəğ - mə - lər - də do - daq - la - rin ba - hı ki - mi
Şi - rin - lə - yir do - daq - la - ri sa - hər ax - şam!

QIŞ MAHNISI

*Musiqisi Əfsər Cavanşirovun,
sözləri Tofiq Mütəllibovundur.*

Moderato

Hər tə - rə - fa ya - ğır qar, Tez gə - lin siz, u - şaq - lar. Ağ ge - yi - nib
me - şə, dağ, Qar - to - pa - si oy - na - yaq. Qış gə - lib - dir qış gə - lib.
Bu yer - lə - ra xoş gə - lib Ney - lə - yə - cək qar bi -
- zə, dost o - lub ba - har bi - zə
Dost o - lub ba - har bi - zə!
Dost o - lub ba - har bi - zə!

GƏNCLİK MAHNISI

*Musiqisi Qara Qarayevin,
sözləri Yevgeniy Dolmatovskinindir.*

Orta tempdə

Dal-ğä - li Xə-zər - də biz, sal-dıq ilk qəh-rə-man bir şə -
-hər. Bu şə - her - dən, bu yer - dən gör-mə-yib heç bə - şər.
Bir vü - qar - la, if - ti - xar - la du-rur şöh - rət
a - da - si. Bu - ruq - la - rın dal - ğä - lar - la
qov - ğä - si var, qov - ğä - si.

MƏNİM BAĞIM

*Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Gəray Fəzlinindir.*

Allegretto

Gə - lin ay u - şaq - lar, Gə - lin ba - ğı - ma.
Ba - xın hər gü - lü - ma, hər yar - pa - ğı - ma.

BİP-BİPİN NƏĞMƏSİ

*Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.*

Allegretto

Uç-du göy lə - rə bi - zim pey - ki - miz, Söy - lə - di ye - rə:
yolge - di - rik biz. Bip - bip, bip - bip, Göy - lor min rəng - dir
Bur - da ul - duz - lar Gör nə qə - şəng - dir Bip - bip, bip - bip.
Göy - lor min rəng - dir. Bur - da ul - duz - lar
Gör nə qə - şəng - dir! Bip - bip, bip - bip - bip!

ZƏFƏR BİZİMDİR

Musiqisi Şəfiqə Axundovanın,
sözləri Abdulla Şaiqindir.

Tələsmədən

Çə-kil bu tor-paq - dan ey xa - in düsh - mən,
Bu a-zad xal - qı - mi yax - şı ta - ni sən. Göz
dik - mə se - vim - li a - zad yur-du - ma,
Yur-dum ar - xa - la - nır mərd or-du - ma - ma.

ODLAR YURDU

Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.

Təntənəli

Qəl-bi-ni u - calt - müş gö - yə mə - şəl tek, Ba - kı-dir kök -
sün - də dö - yü - nən ü - rək. Gü-lür göz - lə - rin - də bö-yük gə - le -
cək. E - şit-sin o - ba - lar, el - lər bu sə - si, Bu gün bay -
ram e - dir. Od - lar ölkə - si. Bu gün bay - ram e - dir. Od - lar
öl - kə - si.

BEŞİK NƏGMƏSİ

(Azərbaycan xalq mahnısı)

Tələsmədən

Lay - lay de - dim, ya - ta - san, Lay - lay de - dim, ya - ta - san,
Qi - zıl gü - lə ba - ta - san. Gül yas - ti - ğin i - çin - də
Şi - rin yu - xu ta - pa - san.

ANAM

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Qəşəm İsabəylinindir.*

mf

1. A-nam tə - za don ge-yib,-
Ay a - ta, bax a - na-ma

Hö-rüb sa-çı - mı tə - za. Gör nə ya-ra - şır bə - zək?!

Nəqərat f

Al, bu da göz - mun - cu - ğu, Ay meh - ri - ban,
ay ə - ziz Yox - sa, sə - nə - göz də - yər,

Ney - lə - yə - rik on - da biz. on - da biz.

NOVRUZ GƏLDİ

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Sevinc Nuruqızınınindir.*

Allegro moderato

mf

Novruz gal - di bu ge - cə A - zər - bay-can e - li - nə Qu-caq aç -
diq o - du-na A - lo - vu - na, ye - li - nə Biş - di şə - kər - bu - ra - lar,
yu - mur - ta - lar bo - yan - di Yer, gəy, çə - mən, gül, də - ra bū - tün a - ləm
o - yan - di.

No - nə - lor də - mə qoy - du ye - nə bay - ram
Zə - fə - ran - la kiş - miş - lə bə - zə - di - lər

a - şı - ni ba - şı - ni Bay - ram ton - qal - la - ri - nin
Tul - lan - diq ton - qal - lar - dan

A - lo - vu qalx - di gö - yə nəğ - mə - lər de - yə - de - yə.

ÜRƏK DOYMAZ BAKIDAN

*Musiqisi Şəfiqə Axundovanın,
sözləri İsgəndər Coşqunundur.*

Moderato

Su - la - rin - dan dö - nə - dö - nə, dö - nə - dö - nə
Yol - la - rin - dan sə - hər, ax - şam sə - hər, ax - şam
i - çə - sən. Seyr e - də - sən o - nu gün - düz,
ke - cə - sən. Göz doy - sa da, doy - maz ü - rək
1. ge - cə - sən. 2. Ba - kı - dan! Nəqərat:
Ba - kı - dan! Dün - ya sə - nə hey - ran,
can Və - tə - nim, can, sən nə bəx - tə - vər - sən,
A - zər - bay - can! Ba - kı - tək sən bəx - ti - yar
Öm - rü - ba - har öv - la - dın var. Göz doy - sa - da,
doy - maz ü - rək Ba - kı - dan! Ba - kı - dan!

ÖLMƏZ SƏRKƏRDƏ

*Musiqisi Süleyman Ələsgərovun,
sözləri Cavad Cavadlıninindir.*

Mars tempində

Dlüs-mə-nin gö-züñ-de qoy-dun ka-nu - ni.
Qır - din, par - çə - la - din is - teh - ka - mu - ni.
Dö - yü - şə sa - fər - bər et - din ha - mi - ni.
Nəs - li-miz a - di - mi da - şı - yır, Hə - zi.
Oi - ma - mis, ha - mi - şə ya - şə - yır Hə - zi.

VƏTƏN HAQQINDA MAHNI

*Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.*

Sən

Ə-cəb ağ gün - də-dir mə-nim Və-te-nim.
Gün-lər ke-çir bay-ram ki-mi, el gü-lür.
Rəng-dən-rən-gə gi-rir çö-lüm, çə-mə-nim,
A-şı-ğın sa-zın-da gü-lür, tel gü-lür.
Gü-lür bağ-lar, U-ca dağ-lar,
Ə-cəb gö-zel-dir, Bu şən çağ-lar.

BƏNÖVŞƏ

*Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadənindir.*

Vivace *mf*

Yaz-da a-çır-san ə-tir sa-çır-san
Ye-rin bağ-me-şə, gö-zel bə-növ-şə
Nəqərat:
Zə-rif ət-rin var sə-nin bə-növ-şə
Se-vir u-şaq lar sə-ni hə-mi şə
Ba-ğa gi-rən-də bağ-dan də-rən-də
Qo-nur-san dö-şə gö-zel bə-növ-şə
Nəqərat:
Zə-rif ət-rin var sə-nin bə-növ-şə
Se-vir u-şaq-lar sə-ni hə-mi-şə.

DOSTLUQ MAHNISI

Musiqisi Tofiq Quliyevin,
sözləri Ənvər Əlibəylinindir.

Musical score for "Dostluq Mahnisi" in 2/4 time, B-flat major. The lyrics are written below the notes. The vocal line includes melodic phrases like "dörd dörd ü - rək," "dörd yol-da-şıq biz," and "is - tək-lə - ri - miz." The score features various musical markings such as fermatas, grace notes, and dynamic changes.

Dörd dörd ü - rək,
Hər gün su - la - ri
dörd yol-da-şıq biz, bir - dir ar - zu - muz,
ten ya - ra - ya - ra bir - gə ge - di - rik
is - tək-lə - ri - miz. Ay - rıl - maz dost - la - rıq
biz bu - ruq - la - ra.

biz, tü - kən - məz - dir
qüv - ve - miz. Qar - şı - mız - da
baş e - yir ma - vi dal - ğa -
li de - niz Qar - şı - nız. La - la
la - la - la - la - lay - la - la - la - lay - la - la - lay - la - la -
la - lay - lay

ULU TORPAQ

Musiqisi Eldar Mansurovun,
sözləri Nahid Hacızadənindir.

Musical score for "Ulu Torpaq" in 2/4 time, B-flat major. The lyrics are written below the notes. The vocal line includes melodic phrases like "Gü-nə - şı - miz sa - ra - lib - di," "Qa-ra - ba - ğı sar a - lib - di," and "Qalx, qalx, u - lu tor - paq!" The score features dynamic markings like "mf" and "mf" above the staff, and various musical markings including grace notes and dynamic changes.

Gü-nə - şı - miz sa - ra - lib - di, Göy - lə - ri -
miz qa - ra - lib - di, Qa - ra - ba - ğı sar a - lib -
di, Dərd bü - rü - yüb so - lu - sa - ğı, Tan - rı qur - tar bu si - na -
ğı. Qalx, qalx, u - lu tor - paq! Qalx, Qalx, u - lu tor - paq!
qalx, u - lu tor - paq! Qalx, qalx, sən ey mərd xalq! Yer tit - rə -
sin məh - və - rin - dən! Qalx!

MAY

*Musiqisi Rəşid Şəfəqin,
sözləri Rüfət Əhmədzadəninidir.*

Moderato

The musical score consists of five staves of music. The first four staves are for voices (Solo, Xor, and two parts of the Xor), and the fifth staff is for the piano. The music is in common time, with a key signature of one flat. The vocal parts are mostly in soprano range, with some melodic lines extending into the alto range. The piano part provides harmonic support. The lyrics are written below each staff, corresponding to the vocal parts. The vocal parts sing in a rhythmic pattern of eighth and sixteenth notes, often with grace notes and slurs. The piano part uses eighth-note chords and sixteenth-note patterns. The overall style is lyrical and expressive.

Aş - di daş - di çay, aç - di gül çi - çek
Gəl - di gö - zəl may, se - vin - di ü - rək
Solo Gün - lər şən ke - cir co - şur ar - zu - lar.
Xor Gə - tir - din bi - zə sol - ma - yan ba - har!
Gə - tir - din bi - zə sol - ma - yan ba - har!

BURAXILIŞ MƏLUMATI
MUSİQİ 5
Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün
Musiqi fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Oqtay Məmmədağa oğlu Rəcəbov

Nazim Kazım oğlu Kazimov
Yegana Əsgər qızı Axundova
Ofeliya Safa qızı İmanova

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Məleykə Əsgərova

Dizayner

Firuzə İbrahimova

Rəssam

Gündüz Ağayev

Korrektor

Mətanət Kərimova

Koordinator

Ruslan Ələkbərov

Dərsliyə rəy verən təşkilatlar:

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik
institutları

© Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 2020-028

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini
çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 4,7. Fiziki çap vərəqi 5,0.

Formatı 70x100 $\frac{1}{16}$. Kəsimdən sonra ölçüsü: 165x240.

Səhifə sayı 80. Şriftin adı və ölçüsü: məktəb qarnituru, 10-12 pt.

Offset kağızı. Offset çapı.

Sifariş ___. Tiraj _____. Pulsuz. Bakı—2024.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 16.06.2020

Çap məhsulunu hazırlayan:

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC

Bakı, AZ 1052, F.Xoyski küç., 121a (149)

Çap məhsulunu istehsal edən:

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC

Bakı, AZ 1052, F.Xoyski küç., 121a (149)

PULSUZ



Əziz məktəbli!

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

